



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 242 (7969) ŞƏNBƏ, 27 oktyabr 2018-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Qiyməti 40 qəpik

İlham Əliyev



Cənubi Qafqazın ən böyük büdcəsi Azərbaycanındır

İlham Əliyevin inkişaf strategiyası Azərbaycanın 2019-cu ildə də yeni uğurlar qazanmasını təmin edəcək

Cari ildə müqayisədə 2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 768,5 milyon manat, xərcləri isə 1 milyard 680,1 milyon manat çox proqnozlaşdırılır. Konkret ifadə etsək, gələn il üçün respublikamızda dövlət büdcəsinin gəlirləri 22 milyard 917,5 milyon manat, xərcləri isə 24 milyard 780,1 milyon manat nəzərdə tutulur. 2018-ci il üçün bu rəqəmlər müvafiq olaraq 22 milyard 149 milyon və 23 milyard 100 milyon manat təsdiq olunub.

2018-ci il iqtisadi inkişafda növbəti uğurlu mərhələ olacaq

Son 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafında baş verən kəmiyyət, keyfiyyət dəyişiklikləri miqyası və nəticələrinə görə, sözün əsl mənasında, müstəqilliyimiz tarixində analoqu olmayan nailiyyətlər kimi qiymətləndirilə bilər. Bu dövrdə ümumi daxili məhsul istehsalı real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 3 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 13,5 dəfə artıb. 2004-cü ildən 2018-ci ilin oktyabr ayının 1-dək ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 45

milyard ABŞ dollarını ötüb. Beləliklə, inkişaf səviyyəsini xarakterizə edən bütün əsas göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşıb. Azərbaycan regionda ən güclü iqtisadi potensiala malik olan ölkəyə çevrilib.

Bu dövr həm də global iqtisadi böhranlarla yadda qalıb. Lakin Azərbaycan global dünya böhranı illərində də öz dinamik inkişafını davam etdirib. Bu təkcə neft amilində hesabına olmamışdır. Düşünülmüş, qabaqlayıcı tədbirlər, qanunvericilik bazasının möhkəmləndirilməsi, milli maraqların qorunması istiqamətində atılan cəsarətli addımlar ölkə iqtisadiyyatının dinamik inkişafı üçün mühüm rol oynayıb. Beləliklə, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi illərdə də Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib.

Sonuna yaxınlaşmaqda olan 2018-ci il də Azərbaycan üçün mühüm tarixi uğurlarla əlamətdar oldu. İlk növbədə, onu qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 2016-cı ilin əvvəllərindən başladığı yeni iqtisadi islahatlar öz bəhrəsini xüsusilə göstərdi. Artıq indidən bu ilin Azərbaycan üçün növbəti uğurlu dövr kimi tarixə düşəcəyini söyləmək olar. 2018-ci ilin 8 ayında ölkənin əsas makroiqtisadi göstəriciləri üzrə inkişaf müşahidə edilib, 50,5 milyard manat dəyərində və ya əvvəlki ilə müqayisədə real ifadədə 0,7 faiz çox

ÜDM istehsal olunub. ÜDM-də iqtisadiyyatın qeyri-neft sektorunda istehsal edilmiş əlavə dəyər isə ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 0,9 faiz çox olub.

Təsədüfi deyil ki, oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı çıxışına 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu qeyd etmək lazımdır. *"2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır"*.

Gələn ilin büdcəsi yeni qaydaların tələbləri gözənilməklə tərtib olunub

Təbii ki, müsbət makroiqtisadi göstəricilər gələn il üçün də dövlət büdcəsinin artımla tərtib olunmasını şərtləndirən mühüm nüanslardır. "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi artıq Milli Məclisə təqdim olunub. Yaxın günlərdə parlamentin komitə iclaslarında bu sənədin müzakirəsi başlayacaq.

Layihə ilə tanışlıq göstərir ki, gələn ilin icmal və dövlət büdcəsi "Büdcə sistemi haqqında" Azərbaycan

Respublikasının Qanununa uyğun olaraq respublikamızın strateji inkişaf prioritetləri, xalqın rifahının daha da yaxşılaşdırılması və digər əhəmiyyətli məsələlər üzrə qəbul edilmiş programların maliyyə təminatı əsas götürülməklə, 2019-cu və sonrakı 3 il üzrə ölkəmizin makroiqtisadi proqnoz göstəriciləri, 2019-2022-ci illərdə gözlənilən iqtisadi meyillər nəzərə alınmaqla hazırlanıb. Xüsusilə qeyd etmək lazımdır ki, 2019-cu ilin həm dövlət, həm də icmal büdcəsi yeni büdcə qaydasının tələbləri gözənilməklə tərtib olunub. Yeni büdcə qaydası ölkənin xalis maliyyə aktivləri əsasında büdcə illi ərzində xərclənlə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması mexanizmini müəyyən edir.

Dövlət və icmal büdcənin layihəsi hazırlanarkən global iqtisadiyyatda gedən son meyillərin təhlili aparılıb, onların ölkənin makroiqtisadi göstəricilərinə, büdcənin əsas parametrlərinə ehtimal olunan təsirləri qiymətləndirilib. Çünki dünya iqtisadiyyatında gedən proseslər Azərbaycan iqtisadiyyatı üçün həm müsbət, həm də mənfəətli təsir imkanlarına malik çağırışlarla səciyyələnən xarici mühit formalaşdırır. Ona görə xarici mühitdə baş verən hər hansı makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına sirayət etməsinin qarşısını alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas prioritetlərindən biri olacaq.

Ardı 3-cü səh.

"Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru" mövzusunda "dəyirmi masa" iştirakçlarına

Hörmətli tədbir iştirakçıları! Sizi səmimi qəlbənlə salamlayıb və "Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası"nın yaradılması münasibətilə təbrik edirəm.

Sürətlə qloballaşan dünyada hər bir fəaliyyət sahəsi yeni ideya və baxışlar tələb etməklə gələcəyə irəliləməyə imkan verir. Buna görə də cəmiyyətin inkişafında elm və təhsil mühüm rol oynayır.

Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindədir. Gənclər siyasəti çərçivəsində həyata keçirdiyimiz bir çox proqramlar mövcud potensialın üzə çıxarılmasına və ölkəmizin siyasi, iqtisadi və sosial inkişafına yönəldilməsi məqsədlərini daşıyır. Təsədüfi deyildir ki, Azərbaycan "Expo 2025" üçün Bakının namizədliyini irəli sürərək "İnsan kapitalının inkişaf etdirərək, daha yaxşı gələcək quraq" mövzusunda seçmişdir.

Eyni zamanda, Azərbaycan əcnəbi gənclərin təhsil sahəsində də öz əhəmiyyətini göstərməyə çalışır. Əcnəbi gənclərin təhsil sahəsində də öz əhəmiyyətini göstərməyə çalışır. Əcnəbi gənclərin təhsil sahəsində də öz əhəmiyyətini göstərməyə çalışır.

dir ki, bu gün həmin gənclər öz ölkələrinin ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fəal iştirak edərkən, multikulturalizm məkanını olan Azərbaycanla mənəvi körpü rolunu oynayırlar.

Bu gün biz xarici ölkə vətəndaşlarının Azərbaycanla təhsil üçün yeni-yeni təşəbbüslər irəli sürür və gerçəkləşdiririk. Təkcə onu demək kifayətdir ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına, eləcə də gələn ildən sədrlik edəcəyi Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının ali məktəblərimizdə təhsil məqsədilə qrant proqramları təsis etmişdir və bu proqramlar müvəffəqiyyətlə həyata keçirilib.

Ümidvaram ki, Azərbaycan təhsil almış əcnəbi məzunların ilk görüşünün iştirakçısı kimi siz yenidən Bakıya gəlməkdən məmnun qalacaq, tələbəlik çağlarınız ilə bağlı olan paytaxtımdan vətəninizə ən xoş təəssüratlarla dönəcək, ölkəmiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfələr verəcəksiniz.

Sizə cənsağlığı, işlərinizdə uğurlar diləyirəm.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2018-ci il

Ucar rayonunun Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Otuz altı min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsası vəsaiti qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,7 milyon (doqquz milyon yeddi yüz min) manatı Azər-

baycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2018-ci il

"Azərbaycan Respublikası ilə Əlcəzir Xalq Demokratik Respublikası arasında ekstradisiya haqqında" Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1 hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alır**:

"Azərbaycan Respublikası ilə Əlcəzir Xalq Demokratik Respublikası arasında ekstradisiya haqqında" 2018-ci il iyunun 21-də

Bakı şəhərində imzalanmış Saziş təsdiq edilmişdir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

Ölkəmiz dünyaya örnək göstərir

İlham Əliyevlə Vladimir Putinin 8 il öncə irəli sürdükleri təşəbbüs ölkəmizi beynəlxalq humanitar əməkdaşlıq və dialoq mərkəzinə çevirib

90-dan çox ölkədən, 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndəni "Yeni dünya və yeni insan formalaşdırma: yaradıcılıq və insan inkişafı" mövzusu ətrafında bir araya gətirən VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatdı. Ümumilikdə 2 gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənilib.

Gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalara və onların həyata keçirilməsi yollarının axtarılmasına həsr olunan forumda humanitar əməkdaşlıq üçün çox önəmli məsələlər müzakirə olundu. Yekunda isə Bakı Beyannaməsi qəbul edildi.

Dünyanın siyasi, elmi elitasının nümayəndələrini bir araya toplayan forum

2010-cu ildən etibarən Prezident İlham Əliyevin və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin təşəbbüsü ilə keçirilən forum beşəriyyətdə maraqlı doğuran global xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələr üzrə Nobel mükafatı laureatlarını, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayır.

Forum təşkilatçılarının və iştirakçıların, təbii ki, sosial və humanitar elmlərin, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşısına qoyduqları iddialı məsələ gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar proqramın formalaşdırılmasıdır. Keçirilən forumlarda sosial və humanitar fəaliyyətin bütün sahələrində çalışan mütəxəssislər bir araya gələrək beşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdırırlar. Forumun konsepsiyasında BMT-nin Baş katibinin tərəfdaşlığa, vətəndaş cəmiyyətinin hamrılıqına, milli hökumətlər və beynəlxalq təşkilatların əməkdaşlığına çağırışı əsas yer tutur.

Bütün bunlar əlbəttə ki, Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə gerçəkləşən foruma marağı getdikcə daha da artırır. Artıq Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilib.

Böhranların həlli üçün səylər birləşdirilməlidir

Forumda bu qədər ölkənin nümayəndələrinin toplaşması və onun sivilizasiya, mədəniyyətlərarası, millətlərarası, dinlərarası münasibətlərin inkişafına dair dünya miqyasında dialoqun tərəqqisi üçün ən əhəmiyyətli məkanlardan birinə çevrilməsi, əlbəttə ki, Azərbaycan Prezidentinin xidmətidir.

Ardı 3-cü səh.

Paşinyan çıxılmaz vəziyyətdədir

Sabiq baş nazirin reytingi sürətlə aşağı düşür

Növbədənkonar parlament seçkilərinə hazırlıq fonunda Ermənistanda siyasi müstəvidə gərginliyin artması müşahidə edilir. Bunun ümdə səbəbi əvvəldən gözlənilirdi ki, parlamentdə hələ də səs çoxluğuna malik olan sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının Nikol Paşinyanın baş nazir vəzifəsinə yenidən namizədliyinin irəli sürülməsini əngəlləməsidir.

Baş nazir postuna gedən yol bağlandı

Qeyd edək ki, Ermənistan parlamentində təmsil olunan "Yelk" bloku Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb. Blokun mətbuat xidmətinin rəhbəri Qeovrk Qorqisyan bununla bağlı bildirib: "Hüquqşünaslarla məsləhətləşmələrdən sonra biz başa düşükdük ki, hökumət başçısı vəzifəsinə namizəd irəli sürmək lazımdır. Biz Nikol Paşinyanın namizədliyini təklif etdik".

Onu da bildirdik ki, Ermənistan parlamentində təmsil olunan digər siyasi fraksiyalar da baş nazir postuna öz namizədlərini irəli sürmək hüququna malik olsalar da, onlardan heç biri bunu etməyib. Amma Paşinyanın da yenidən baş nazir postuna gedən yolu bağlandı. Belə ki, səsvərmənin birinci turunda Paşinyanın namizədliyinin lehinə deputatların heç biri səs verməyib, 11 deputat bitərəf qalıb, bir nəfər əleyhinə səs verib. "Respublika" və "Daşnaksütyun" partiyaları, həmçinin "Tsarukyan" bloku səsvərmədə iştirak etməyiblər.

A.Sarkisyan parlamentin qəbul etdiyi qanunu imzalamaqdan imtina edib

Bundan sonra parlament fraksiyasının baş nazir postuna namizəd irəli sürməsi üçün ayın sonuna kimi vaxtı qalır. "Yelk" fraksiyasının rəhbəri Lena Nazaryan Paşinyanın baş nazir postuna namizədliyinin parlamentin buraxılması prosesini başlamaq üçün irəli sürüldüyünü etiraf edib.

Ardı 8-ci səh.

Azərbaycan sosial infrastruktur cəhətdən inkişaf etmiş ölkələrdən geri qalmır

Məlum olduğu kimi, dünya ölkələri iqtisadi inkişaf göstəricilərinə görə üç kateqoriyaya bölünür - inkişaf etmiş, inkişaf edən və geridə qalan ölkələr. Ölkələrin bu cür kateqoriyalara bölünməsi bir sıra faktorlarla ölçülür. Əsas faktorlardan biri kimi isə infrastrukturun inkişafı nəzərdə tutulur. Yəni, inkişaf etmiş və inkişaf edən kateqoriyaya daxil olmaq üçün ölkənin bütün, yaxud əksər sahələr üzrə mükəmməl infrastrukturun olması vacibdir.



Bu baxımdan Azərbaycan daxil olduğu inkişaf edən ölkələr sırasında daha irəli gedib. Uğurlu icra edilən infrastruktur layihələri nəticəsində ölkəmiz bu gün beynəlxalq tranzit ölkəsi kimi tanınır. Xüsusilə, Asiyadan

Avropaya və şimaldan cənuba gedən tranzit xətlərini Azərbaycanın keçməsi ölkəmizə tranzit qovaşığı kimi əlavə üstünlük verir. Qətiyyətlə deyə bilərik ki, yaxın gələcəkdə tranzit imkanlarımızın daha da genişlənməsi

hesabına Azərbaycan bu sahədə dünyanın vacib ölkəsinə çevriləcək.

Ölkəmizdə ardıcıl olaraq həyata keçirilən infrastruktur siyasəti özünün mahiyyətinə görə həm iqtisadi, həm də sosial xarakter daşıyır, yeni, infrastruktur layihələri əsasən bu iki istiqamətdə paralel olaraq reallaşdırılır. Çünki iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri ölkəmizin inkişafı üçün nə qədər önəmlidirsə, sosial layihələr də əhalinin rifah halının yaxşılaşması üçün bir o qədər əhəmiyyətlidir.

Prezident İlham Əliyev oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində ölkədə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətini qeyd edərək demişdir: "Biz son illərdə görülən işlərin eyni nəticələrini görürük. Çünki həm keçən il, həm də bu il 100 min hektar torpağa su gətirilib. Bu, dərhal özünü iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında göstərir."

Ardı 7-ci səh.



“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alır**:

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının yaradılması haqqında” 2007-ci

il oktyabrın 5-də Düşənbə şəhərində imzalanmış Saziş Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq **qərara alır**:

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 1998, № 10, maddə 607; 2005, № 10, maddə 905; 2008, № 8, maddə 701; 2014, № 6, maddə 620; 2015, № 2,

maddə 93, № 11, maddə 1255, № 12, maddə 1442; 2016, № 8, maddə 1367; 2017, № 6, maddə 1059; 2018, № 2, maddə 161) 15-ci maddəsinin birinci hissəsində “yedincini” sözü “sekkizinci” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1267-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1267-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetini:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində

də təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrasını barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2018-ci il

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmununda 5.7.4-cü yarım-bənd əlavə edilsin:

“5.7.4. torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi”;

2. 5.9-cü bənd aşağıdakı redaksiyada verilsin:

“5.9. hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi”;

3. Aşağıdakı məzmununda 5.11-2-ci bənd əlavə edilsin:

“5.11-2. ecnəblərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması”;

4. 5.15-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.15. hərbi qeydiyyatla bağlı:

5.15.1. yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;

5.15.2. vətəndaşın hərbi qeydiyyata alınması dair arayışın verilməsi;

5.15.3. vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə dair arayışın verilməsi;

5.15.4. həqiqi hərbi xidmət keçmiş şəxslərə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi;

5.15.5. vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsi”;

5. 5.17-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.17. qida təhlükəsizliyi ilə bağlı əməliyyatların qeydiyyata:

5.17.1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın (onun dublikatının) verilməsi;

5.17.2. qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında dəyişiklik edilməsi;

5.17.3. qida təhlükəsizliyi sertifikatının verilməsi;

5.17.4. ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara beynəlxalq baytarlıq sertifikatının verilməsi;

5.17.5. idxal və istehsal edilən baytarlıq preparatlarının dövlət qeydiyyatına (tekrar qeydiyyata) alınması və barədə qeydiyyat şəhadətnaməsinin (tekrar qeydiyyat şəhadətnaməsinin) verilməsi;

5.17.6. bitki və bitkiçilik məhsullarının ixracına (tekrar ixracına) fitosanitar (tekrar ixrac fitosanitar) sertifikatının verilməsi;

5.17.7. daxili karantin sertifikatının verilməsi;

5.17.8. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyata alınması və qeydiyyata (tekrar qeydiyyat) şəhadətnaməsinin verilməsi;

5.17.9. Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi”;

6. 6-cı hissədə “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi” sözləri ilə, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və” sözləri “Qida Təhlükəsizliyi Agentliyinə və” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2018-ci il

Milli Məclisdə görüş

Oktyabrın 26-da Milli Məclisin Sədri Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz regionu üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi səfir Rudolf Mihalkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Görüşdə Oqtay Əsədov Azərbaycanın 25 ildən artıq ATƏT-in üzvü olduğunu və bu səfirin də Azərbaycan-ATƏT əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini vurğuladı. Qeyd edildi ki, dinamik inkişaf edən, bu gün “Şərqi-Qərbi”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısı olan, eləcə də bir çox mühüm transmilli nəqliyyat layihələrinin təşəbbüskarı olan Azərbaycan coğrafi mövqeyindən istifadə edərək iri transmilli neft və qaz layihələrinin də reallaşmasında fəal iştirak edir.



Sədr Dağlıq Qarabağ problemindən söz açaraq Azərbaycanın ATƏT-in ölkələr arasında münasibətlərinin təşəbbüskarı olduğunu və Azərbaycanın ATƏT-in ölkələr arasında münasibətlərinin təşəbbüskarı olduğunu vurğuladı. Qeyd edildi ki, dinamik inkişaf edən, bu gün “Şərqi-Qərbi”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısı olan, eləcə də bir çox mühüm transmilli nəqliyyat layihələrinin təşəbbüskarı olan Azərbaycan coğrafi mövqeyindən istifadə edərək iri transmilli neft və qaz layihələrinin də reallaşmasında fəal iştirak edir.

qurumun təhlükəsizlik missiyasına inanır. Oqtay Əsədov bildirdi ki, Azərbaycan heç bir hərbi bloka daxil deyil. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in səylərini artıracağına ümid edir və

yoxdur. Ancaq Azərbaycan hələ də münaqişənin beynəlxalq hüquq prinsiplərinə uyğun sülh yolu ilə həllinə inanmıyaraq, Prezident İlham Əliyevin söylədiyi kimi, ölkəmizin ərazi bütövlüyü danışıq predmeti olmayıb, olmayacaq da. Azərbaycan

ərazi bütövlüyünü bərpa edəcək.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişinə toxunan Oqtay Əsədov noyabr ayında bununla bağlı danışıqlar prosesinin növbəti raundunun baş tutacağını və sazişin tez bir zamanda imzalanacağını dedi.

Səmimi qəbul üçün minnətdarlığını bildiren səfir Rudolf Mihalka Azərbaycan haqqında kifayət qədər məlumatlı olduğunu söylədi. Səfir bildirdi ki, yeganə məqsəd münaqişənin sülh yolu ilə həllinə kömək etmək və münasibətlərin inkişafı yönündə addımlar atmaqdır.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Fərizə ƏHMƏDOVA,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”

Bakı forumu humanitar əlaqələrin inkişafına böyük töhfə verəcək



Dünya Milli Məclisin Sədri Oqtay Əsədov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Parlamentərarası İttifaqın prezidenti xanım Qabriela Kuevas Barona başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Bu səfirin Azərbaycan və Parlamentərarası İttifaq arasında mövcud əlaqələrin inkişafına töhfə verəcəyini söyləyən Sədr Oqtay Əsədov bu ilin dekabrın 14-15-də Azərbaycan Qlobal Gənc Parlamentarilərin V Qlobal Konfransının keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırdı. Qonaq Qabriela Baron foruma dəvət olunduğuna görə təşəkkür edərək Azərbaycanı növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirdi. O qeyd etdi ki, artıq 4-cü dəfədir Azərbaycanı səfərdə. Parlamentlər

arası İttifaqın prezidenti kimi isə ölkəmizə ilk səfəridir.

Digər səfərləri çərçivəsində Azərbaycanı ziyarət etdiyi nümayəndə heyəti ilə görüşən spiker Oqtay Əsədov ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu dedi. Qeyd etdi ki, dövlət başçıları arasında qarşılıqlı səfərlər də bu əlaqələrə xüsusi töhfə verir.

Görüşdə diqqətə çatdırıldı ki, dövlətlər arasında imzalanmış 12 sənəddən 10-u mövcud hüquqi bazanı möhkəmləndirir, aməkdaşlığı gücləndirir. Oqtay Əsədov bununla belə Azərbaycan və Sloveniya arasında iqtisadi əlaqələrin arzuolunan səviyyədə olmadığını deyərək əlavə etdi ki, yarılmış işçi qrupu bunun inkişafı üçün əlindən gələni edəcək. Söhbət zamanı Azərbaycanın təşəbbüskarı olduğu bir sıra mühüm regional layihələrin əhəmiyyətindən də söz açıldı.



Dünya həmçinin Sloveniya Parlamentinin Milli Şurasının sədri Aloyz Kovşanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşən spiker Oqtay Əsədov ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu dedi. Qeyd etdi ki, dövlət başçıları arasında qarşılıqlı səfərlər də bu əlaqələrə xüsusi töhfə verir. Görüşdə diqqətə çatdırıldı ki, dövlətlər arasında imzalanmış 12 sənəddən 10-u mövcud hüquqi bazanı möhkəmləndirir, aməkdaşlığı gücləndirir. Oqtay Əsədov bununla belə Azərbaycan və Sloveniya arasında iqtisadi əlaqələrin arzuolunan səviyyədə olmadığını deyərək əlavə etdi ki, yarılmış işçi qrupu bunun inkişafı üçün əlindən gələni edəcək. Söhbət zamanı Azərbaycanın təşəbbüskarı olduğu bir sıra mühüm regional layihələrin əhəmiyyətindən də söz açıldı.

Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Xocalı faciəsindən də danışdı. Sədr Sloveniya Parlamentinin 2014-cü ildə Dağlıq Qarabağ münaqişəsinə dair, 2016-cı ildə Xocalı qətləmini tanıyan qətnamələr qəbul etməsinə yüksək dəyərləndirdi.

Sloveniya Parlamentinin Milli Şurasının sədri Aloyz Kovşa isə qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkürünü çatdırdı. Qonaq Bakıda bir sıra mühüm görüşlər keçirdiyini və bu görüşlərdə aməkdaşlığın inkişafına dair müzakirələr apardığını diqqətə çatdırdı.

F.ƏHMƏDOVA,
Fotolar F.BAĞIROV və
A.ƏHMƏDOVundur
“Azərbaycan”

Qalubiyə vilayətinin qubernatoru: “Azərbaycan ilə Misiri sıx dostluq və qardaşlıq telləri bağlayır”

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Misir Ərəb Respublikasının Qalubiyə vilayətinin qubernatoru Alaa Abdelhalim başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Azərbaycanla Misir arasında yüksək səviyyəli dostluq əlaqələrinin danışıq Baş nazirinin müavini qeyd etdi ki, iki ölkənin münasibətlərinin daha da inkişaf etməsində xalqlarımız arasında tarixi əlaqələrin və prezidentlərin qarşılıqlı səfərlərinin böyük rolu var. Əli Əhmədov Qalubiyə vilayətinin qubernatorunun Azərbaycanı səfərinə, eyni zamanda, Bakı Beynəlxalq Humanitar Forumunda iştirakını dostluq əlaqələrimizə verilən bir töhfə kimi dəyərləndirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlu-




mat verən Əli Əhmədov Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində bir milyondan çox insanın doğma yurd-yuvasından dördüncü düşdüyünü diqqətə çatdırıb. Misirin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini deyən Baş nazirinin müavini Azərbaycan üçün bunun böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Azərbaycanı Misirlə sıx dostluq və qardaşlıq telləri bağlayır” - deyən Qalubiyə vilayətinin qubernatoru Alaa Abdelhalim ölkəmizdə olmasın-

dan və Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə edib. Qubernator Misirin Azərbaycanla iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, xüsusən kənd təsərrüfatı, turizm, sənaye və humanitar sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu bildirdi. Alaa Abdelhalim Qalubiyə ilə Abşeron rayonunun qardaşlaşmasını, Abşeronda Azərbaycan-Misir dostluq parkının, Xirdalan şəhərinin mərkəzində Qalubiyə küçəsinin, Misir-Ərəb təmayüllü məktəbin, Qalubiyədə isə Heydər Əliyev parkının, Azərbaycan küçəsinin və Birinci vitse-prezident Mehriban Əliyevanın adını daşıyan məktəbin açılmasını iki ölkə arasında dostluq əyani təzahürü kimi qiymətləndirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Belarus iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradılıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarus parlamentinin sədr müavini xanım Marianna Şyotkina ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Baş nazirinin müavini forumda iştirak üçün dəvəti qəbul etdiyinə görə Marianna Şyotkina təşəkkürünü bildirdi. O, Belarus parlamentinin sədrinin müavini və tədbirdə iştirakının ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu söyləyib. Əli Əhmədov Azərbaycanla Belarus arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, dövlət başçıları arasında qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin aməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Baş nazirinin müavini Azərbaycan iqtisadiyyatının uğurları, ölkəmizdə sa-



hibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə də məlu-

mat verib. Bildirilib ki, Azərbaycan və Belarus arasında sənaye, kənd təsərrüfatı, humanitar, İKT, turizm və digər sahələrdə aməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Baş nazirinin müavini Belarus iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını vurğulayıb. Xanım Marianna Şyotkina VI Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. O, ölkələrimiz arasında iqtisadi aməkdaşlığın inkişafı üçün geniş potensial olduğunu və müxtəlif sahələr üzrə həyata keçirilən layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırdı. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

mat verib. Bildirilib ki, Azərbaycan və Belarus arasında sənaye, kənd təsərrüfatı, humanitar, İKT, turizm və digər sahələrdə aməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Baş nazirinin müavini Belarus iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını vurğulayıb. Xanım Marianna Şyotkina VI Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. O, ölkələrimiz arasında iqtisadi aməkdaşlığın inkişafı üçün geniş potensial olduğunu və müxtəlif sahələr üzrə həyata keçirilən layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırdı. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

BMT-nin respublikamızda fəaliyyət göstərən strukturları ilə Daxili İşlər Nazirliyi arasında sıx əlaqələr mövcuddur

Oktyabrın 26-da Azərbaycanın daxili işlər naziri, general-polkovnik Rəşad Cəfərov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyevlə görüşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, nazir son illər respublikamızın çoxsaylı beynəlxalq ictimai-siyasi, mədəni və idman tədbirlərinə evsahibliyi etməsindən, A.Zuyevin belə mötəbər toplantılardan olan VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə edib.

Respublikamızın 26 ildir Birləşmiş Millətlər Təşkilatının üzvü olduğunu diqqətə çatdıran Rəşad Cəfərov dünyanın bu, ən mötəbər beynəlxalq təşkilatının ölkəmizdə fəaliyyət göstərən strukturları ilə Daxili İşlər Nazirliyində sıx əlaqələrin mövcudluğunu xatırladı. O, ikitərəfli münasibətlərin daha da genişləndirilərək çoxşaxəli əməkdaşlığa çevrilməsi və Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə öz layiqli yerini tutması üçün çox fəal iş aparıldığını, qlobal sülh və təhlükəsizliyin qorunmasına məsul olan bu qurumun daha səmərəli fəaliyyət göstərməsinə respublikamızın öz töhfəsini verdiyini vurğulayıb.



Sonra DİN-in əsas hüquq və vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızı işğal, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə qonağa məlumat verilib.

Görüşdə Azərbaycanın BMT-nin terrorçuluğa, transmilli müstəqil cənabətçiliyə, narkotiklərin qanunsuz dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq Konvensiya və protokollarının iştirakçısı olaraq, bu təşkilatın bir çox xüsusi qurum və orqanları ilə

səmərəli əməkdaşlıq münasibətlərinin davam etdiyini məmnunluqla vurğulanıb. Qeyd olunub ki, təkcə son 5 ildə respublikada və ayrı-ayrı xarici dövlətlərdə BMT-nin təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə daxili işlər orqanlarının 500-dən çox əməkdaşı fəal iştirak edib.

Şəxsi heyətin peşəkarlığının daha da artırılmasından danışıqdan Rəşad Cəfərov ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqəti və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki təminatının möhkəmləndirildiyini, nəticədə müasir informasiya-kommunikasiya texnologiyalarının, elmi-texniki tədqiqatın ən son nailiyyətlərinin emaliyyətə xidməti fəaliyyətində tətbiqinin daha da genişləndiyini bildirib. Hüquq-

zidd əməllərə qarşı tətbiq edilən operativ tədbirlərin görülməsi, hüquq qaydasına riayət edilməsinə video-nəzarətin həyata keçirilməsi məqsədilə nazirlikdə "Təhlükəsiz şəhər" avtomatik idarəetmə sisteminin, "102 - Zəng Mərkəzi" sisteminin yaradıldığı qeyd edilib.

Qonağa məlumat verilib ki, şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər nazirliyin daim diqqət mərkəzindədir. Belə müraciətlər operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür.

Qəbul və ətraflı məlumata görə təşəkkür edən Aleksandr Zuyev Azərbaycanda qısa müddətdə böyük quruculuq işlərinin getdiyini, iqtisadiyyatın durmadan inkişaf etdiyini şahid olduğunu, bu tərəqqinin, sosial rifahın əsasında ölkəmizdə sabitliyin, amin-amanlığın yaradılmasının dayandığını, Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həll olduğunu, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini deyib, BMT-nin Azərbaycanı strukturları ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın bundan sonra daha da genişlənməsinə emiliyini ifadə edib.

Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraqlı maraqların bir sıra digər məsələlər də müzakirə olunub.

Sudan beynəlxalq miqyasda təşəbbüslərimizi həmişə dəstəkləyir

Oktyabrın 26-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Sudan Respublikası Federal Hökumət Palatasının naziri Həmid Məhəmməd Elnur Əhməd başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Əvvəlcə forumdan sözləşən Ziyafət Əsgərov kreativliyin, insan kapitalının inkişafının olduqca vacib olduğunu və Azərbaycanda da buna çox önəm verildiyini diqqətə çatdırdı. Bu səfərin Sudan və Azərbaycan arasında əlaqələrin inkişafına təkan verəcəyini deyən Ziyafət Əsgərov ölkəmizdə münasibətlərdən bəhs etdi. Bildirildi ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına daxil olan digər ölkələr, eləcə də Sudan ilə münasibətlərin inkişafına böyük önəm verir. İki ölkə arasında iqtisadi, ticari, siyasi, elm-təhsil sahələrində əlaqələrin daha da genişlənməsi üçün böyük perspektivlər mövcuddur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi barəsində məlumat verən parlament sədrinin birinci müavini Sudanın münaqişənin həlli yönündə Azərbaycanın mövqeyini dəstəklədiyini və 2014-cü ildə Sudan Milli Assambleyası tərəfindən Xocalı qətlamını pisləyən qətnamə qəbul edilməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Parlamentlərarası əlaqələrə də toxunan Ziyafət Əsgərov bunun daha da genişləndirilməsinə ehtiyac olduğunu söylədi. Həmçinin qeyd etdi ki, Sudan həmşə BMT və İƏT çərçivəsində Azərbaycanın mövqeyini dəstəkləyir.

Sudan Respublikası Federal Hökumət Palatasının

F.ƏHMƏDOVA,
"Azərbaycan"

Cənubi Qafqazın ən böyük büdcəsi Azərbaycanındır

İlham Əliyevin inkişaf strategiyası Azərbaycanın 2019-cu ildə də yeni uğurlar qazanmasını təmin edəcək

Əvvəli 1-ci səh.

Büdcə gəlirlərində qeyri-neft sektorunun payı yüksəlir

Əvvəlcə qeyd edildiyi kimi, dövlət büdcəsinin gəlirləri 22 milyard 917,5 milyon manat proqnozlaşdırılır. Bu da UDM-in 28 faizi həcmindədir. Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin bir barelinin qiymətinin 60-70 ABŞ dolları ətrafında proqnozlaşdırılması və digər global amillər nəzərə alınmaqla 2019-cu ilin dövlət büdcəsinin neft gəlirlərindən hesablanmış orta ıxrac qiyməti 60 ABŞ dolları olmaqla nəzərdə tutulub.

Büdcə gəlirlərinin 59,8 faizi və ya 13 milyard 700,3 milyon manat neft sektorunun, 40,2 faizi və ya 9 milyard 217,2 milyon manat qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 354,3 milyon manat və ya 2,7 faiz, qeyri-neft sektorunun gəlirləri isə 414,2 milyon manat, yəni, 4,7 faiz çoxdur.

Neft sektoru üzrə büdcə gəlirlərinin 11 milyard 364,3 manatı Dövlət Neft Fondundan transferlər, 2 milyard 336 milyon manatı vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək.

Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 4 milyard 980 milyon manat vergi orqanlarının xətti ilə daxilolmalar, 3 milyard 451,6 milyon manatı Dövlət Gömrük Komitəsindən daxilolmalar, 785,6 milyon manatı isə digər daxilolmalar üzrə formalaşacaq.

Sosialyönlü xərclər 9,9 faiz artacaq

2019-cu il dövlət büdcəsinin xərcləri UDM-də xüsusi çəkisi 30,2 faiz olmaqla 24 milyard 780,1 milyon manat nəzərdə tutulur. Xərclərin tərtibi zamanı ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən kənd təsərrüfatının stimullaşdırılması, təhsil, səhiyyə, mədəniyyət, idman və fiziki infrastruktur layihələrinin, dövlət borcu və beynəlxalq azmətinəli təbəqələrinin sosial müdafiəsinin, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin maliyyə təminatı nəzərə alınıb.

Gələn il cari xərclərə dövlət büdcəsi xərclərinin 50,7 faizi həcmində və ya 12 milyard 554,2 milyon manat, əsaslı xərclərə isə 39,9 faizi həcmində və ya 9 milyard 891,1 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 9,4 faiz həcmində və ya 2,2 milyard 334,8 milyon manat vəsait yönəldiləcək.

2019-cu ildə dövlət büdcəsinin xərclərində program və məqsədli tədbirlər üçün (əsaslı vəsait xərcləri də nəzərə alınmaqla) 10 milyard 314,4 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2018-ci ilə müqayisədə 2076,9 milyon manat və ya 25,2 faiz çoxdur. Bu xərclər dövlət büdcəsinin xərclərinin 41,6 faizini təşkil edəcək ki, bu da cari ilə nisbətən 14,3 faiz çoxdur.

Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlü yünün təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi, bir çox mühüm sosial proqramların reallaşdırılması istiqamətində dövlət büdcəsində müvafiq məbləğlərdə vəsait nəzərdə tutulur. Belə ki, 2019-cu il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərə ümumilikdə 8 milyard 265,8 milyon manat vəsait yönəldiləcək. Bu, 2018-ci ilə müqayisədə 744,5 milyon manat və ya 9,9 faiz çoxdur. Növbəti ildə sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 33,4 faiz təşkil edəcək.

Elm xərcləri 4,2 faiz çoxalacaq

2019-cu il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi xərcləri üçün 6 milyard 368,4 milyon manat vəsait ayrılıb. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7 faiz (ÜDM-ə nisbətən 7,8 faiz) təşkil edəcək.

2019-cu il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid edilməyən sahələrdə fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 887,6 milyon manat vəsait proqnozlaşdırılır.

Növbəti ildə elm xərclərinə 133,5 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2018-ci ilə müqayisədə 5,3 milyon manat və ya 4,2 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, konkret praktik məqsədlərə nail olmaq üçün yeni biliklərin əldə edilməsi, istifadəsi, qurğuların yaradılması, yeni proqramların, sistemlərin və xidmətlərin tətbiqi və təkmilləşdirilməsi, qeyri-dövlət elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlarla yardım üzrə xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Təhsil xərcləri də artımla proqnozlaşdırılır

Təhsil xərclərinə isə 2 milyard 274,6 milyon manat vəsait ayrılıb. Bu, 2018-ci ilə nisbətən 230,6 milyon manat və ya 11,3 faiz çoxdur. Gələn il təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edəcək.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 1 milyard 289,1 milyon manatı və ya 56,7 faizi ümumi təhsil xərclərinin, 618,8 milyon manatı və ya 27,2 faizi təhsil sahəsində digər müəssisələrin və tədbirlərin, 233,8 milyon manatı və ya 10,3 faizi məktəbəqədər təhsil xərclərinin, 44,8 milyon manatı və ya 2 faizi orta ixtisas təhsil xərclərinin, 46,1 milyon manatı və ya 2 faizi ali təhsilin, 39,7 milyon manatı və ya 1,7 faizi ilk peşə ixtisas təhsilinin, 2,2 milyon manatı və ya 0,1 faizi əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək.

Rəşad CƏFƏRƏLİ,
"Azərbaycan"

Qafqaz Müsəlmanları İdarəsinin sədri VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu ilə görüşüb

Oktyabrın 26-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Şeyxülislam dünyamızın siyasi, iqtisadi və dini zəmində narahat gündəm yaşadıqı bir dövrdə tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, milli, dini tolerantlıq və multikultural ənənələri diyaarı olan Azərbaycanda sülh oğramı, qarşılıqlı ehtiram məfkuresi, humanist dəyərlərin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradıldığını söyləyib və burada siyasi iradənin böyük

önəm daşdığını vurğulayıb. O əlavə edib ki, əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin qoyduğu dövlət münasibətləri hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahibləri əsrilər boyu bir ailə kimi yaşayıb, ibadət və mərasimlərini sərbəst şəkildə icra edirlər. Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir.

Qonaqların diqqətinə çatdırılıb ki, Prezident İlham Əli-

yev Azərbaycanı multikultural və tolerant ideyaların mərkəzində duran bir ölkə kimi gündəmə gətirməklə, ölkəmizi global miqyasda ümumbəşəri ideyaların qarşısına çəvməklə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük bir siyasi-mənəvi nailiyyətə imza atıb. Humanitar forumların mütəmadi şəkildə Bakıda keçirilməsi bu təşəbbüslərin sırasında xüsusi əhəmiyyət kəsb edir.

Allahşükür Paşazadə Azərbaycan dünyaya multikulturalizm, islam həmrəyliyi ideyalarını təqdim etməklə qüdrətli ölkəyə çevrildiyini söyləyib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri qonaqlara Er-

menistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib.

Mədəniyyət naziri Əbülfəs Qarayev forum iştirakçıları ilə görüşün təşkilinə görə Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirərək qeyd edib ki, bu, Azərbaycan xalqına məxsus qonaqpərvərliyin bir nümunəsidir. Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışıq nazir diqqətə çatdırıb ki, bu, dünya miqyasında reallaşan böyük hadisədir. O vurğulayıb ki, Azərbaycan bütün dünyada sülhsevər və multikultural ölkə kimi tanınır və bu, daim belə olacaq.

Ölkəmiz dünyaya örnək göstərir

Əvvəli 1-ci səh.

Eyni zamanda, bu forum dünyadakı humanitar böhranların həllində aktörülər birləşdirmək istiqamətində irəli sürülmüş mühüm təşəbbüsdür. Azərbaycan Prezidenti İlham Əliyev də forumda son illər dünyada baş verən problemləri məsələlərə toxunaraq çoxsaylı münaqişələrin gündən-günə artıdığını vurğulayıb.

2018-ci ildə 134 milyon insan global səviyyədə humanitar yardıma ehtiyac duyur. BMT və onun tərəfdaşları böhrana məruz qalmış insanların tətbiq edilən məruz həyatı tələblərini dəstəkləmək üçün 25,3 milyard dollar ayrılmasını xahiş ediblər. Münaqişələr humanitar ehtiyacların ən böyük səbəbi olaraq qalır. Əlavə olaraq, qaçqınların sayı artır və onlar daha uzun müddətdə öz doğma ölkələrindən uzaqda qalırlar.

Məhz bu səbəbdən də bütün aktörülər, tərəfdaşlar durmadan artan humanitar böhranların həlli üçün səylərini birləşdirməlidirlər. Çünki bu cür münaqişələr fəlakətə nəticələnir, bütün bəşəriyyət üçün böyük təhlükə törədir.

Avrasiyanın əməkdaşlıq məkanı

Cəmi 27 ildir ki, müstəqil dövlət kimi yaşayan Azərbaycanın belə bir mötəbər toplantıya evsahibliyi etməsi, sözün əsl mənasında, böyük uğurdur. Bununla yanaşı, ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya Dinləri Liderlərinin Zirvə görüşü, Mədəniyyətlərarası Dialoq Forumu da var. Bu forum və görüşlərin keçirilməsi onu göstərir ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilib.

Onu da xatırladıq ki, bu il Azərbaycan "Bakı Prosesi"nin 10 illiyini qeyd edir. Forumda çıxış edən Prezident İlham Əliyevin də söylədiyi kimi, "Bakı Prosesi" beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, o cümlədən BMT bu prosesə çox yüksək qiymət verir. Azərbaycan dövlətinin təşəbbüsü ilə 10 il bundan əvvəl Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət edildi. Beləliklə, ilk dəfə olaraq 100-dən çox ölkənin nümayəndələri - müsəlman alimləri və Avropanı təmsil edən vəzifəli şəxslər bir araya gələrək humanitar məsələləri, mədəniyyət əlaqələrini, dinlərarası mü-

nasibətləri müzakirə etdilər. Ondan bir il sonra bu format təkrarlandı, Bakıda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş tədbirə Azərbaycan dövləti Avropa nümayəndələrini dəvət etdi.

Həm İslam Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına üzv olan dövlət kimi Azərbaycanın imkanlarından yararlanaraq sivilizasiyalararası dialoq üzrə töhfəsinə verməyə çalışır. Çünki bu gün həm müsəlman alimində, həm Avropada multikulturalizmə, islam həmrəyliyi ilə bağlı gedən proseslər müəyyən mənada narahatlıq doğurur. Ona görə Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsi göstərir ki, belə tədbirlərə dünyada çox böyük ehtiyac var.

Forumda çıxış edən qonaqlar da bunu bir daha təsdiqləyərək Azərbaycanın toplantıya yüksək səviyyədə evsahibliyi etdiyini də söyləyiblər. Azərbaycanın global səviyyədə humanitar yardım milyonlarla dollar səviyyəsində artırıb.

İSESCO-nun baş direktoru Əbdüleziz bin Osman el-Tuveycri forumun keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək qeyd edib ki, dövlət başçısı ölkəyə uzaqgörənliklə, müdrikliklə rəhbərlik edir, sülh və təhlükəsizliyi bütün dünyada təşviq edir. Forumun uğurlu olması isə onu göstərir ki, Azərbaycan problemlərə, ərazi bütövlüyü ilə bağlı çətinliklərə baxmayaraq, irləyə doğru gedir, inkişaf edir və bütün dünyaya örnək göstərir.

Milli-mənəvi dəyərlər üzərində qurulan ölkə

Forumda Azərbaycanın son 15 ildə bütün sahələrdə qazandıqı uğurlardan sözləşən İlham Əliyev ölkəmizin Cənubi Qafqaz regionundakı rolu, həyata keçirdiyi transmilli layihələr və ən nəhayət, yürüdülməmiş müstəqil siyasətlə dünya birliyinin etibarlı tərəfdaşına çevrildiyini söylədi.

Prezident forumda ilk dəfə iştirak edən qonaqların diqqətinə çatdırdı ki, Azərbaycan həm də tolerantlıq və multikulturalizm məkanıdır. Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri ölkəmizdə bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar və bu siyasət bu gün də davam etdirilir. Odılar yurdu müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkandır.

Ənənəvi dinlərin məbədlərinin - katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallaşıb. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradır. Müasir Azərbaycan dövləti çox dərin milli-mənəvi dəyərlər üzərində qurulub. Eyni zamanda, Azərbaycan dünyaya açılıb bir dövlətdir və onun multikulturalizmin ünvanlarından birinə çevrilməsi, bu şərəfli statusu dünya birliyi tərəfindən tanınır.

Bəşəriyyətin rifahına xidmət edən humanitar təşəbbüs

Bakıda keçirilən 2 günlük forumda müzakirə olunan məsələlərə gəlincə, birinci gündə Dayanılıq İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi mövzusunda müzakirələr aparılıb. Dayanılıq İnkişaf dair Bakı Konfransı keçirilib. Bununla yanaşı, 1-ci plenar sessiyada "Təhsil və elm insan kapitalının inkişafı kontekstində", 2-ci sessiyada "İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi", işçi sessiyada isə "Multikulturalizm siyasi cəmiyyətdə sabitliyin təminatı amili kimi" mövzuları ətrafında geniş müzakirələr olub.

Forumun ikinci günündə "Gələcəyimizə sərmayə: davamlı və inklüziv inkişafa doğru" mövzusu ilə bağlı ADA Universitetində Azərbaycan təhsil alan məzunların ilk görüşü keçirilib. İşçi sessiyada "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyin təhdidi", 3-cü plenar sessiyada isə "Bakı Prosesi - insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyət-lərərsi dialoq: 10 ilin dərsliyi və perspektivləri" mövzusunda mühüm müzakirələr, dialoqlar olub.

Ümumiyyətlə, VI Bakı Beynəlxalq Humanitar Forumu dünyada yüksək qiymətləndirilən və bəşəriyyətin rifahına xidmət edən humanitar təşəbbüsdür. Forumda 90-dan çox ölkənin nümayəndələrinin iştirakı isə o deməkdir ki, müzakirə edilən bütün mövzular və Azərbaycan həqiqətləri həmin ölkələrə çatdırılacaq.

Bir sözlə, dünya üçün böyük əhəmiyyət daşıyan və altıncı dəfədir keçirilən forumda humanitar sahə üzrə müxtəlif əhəmiyyətli mövzular müzakirə edildi. Mütəxəssislər hesab edirlər ki, dünyanı yalnız humanizmə qoruyub və xilas edə bilər. Bakı forumu isə problemlərin həllinin, inkişafın yollarının müzakirə edilməsi üçün mühüm platformadır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"



VI Bakı Beynəlxalq Humanitar Forumu

müzakirə edildiyi vahid məkana çevrilib

VI Bakı Beynəlxalq Humanitar Forumu uğurla başa çatıb Forumun Bəyannaməsi qəbul edilib

VI Bakı Beynəlxalq Humanitar Forumu oktyabrın 26-da "dəyirmi masa", işçi və plenar sessiyalarla işini davam etdirib.

Forumun Azərbaycanca təhsil almış məzunların ilk görüşünə həsr olunmuş "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" mövzusunda sabitliyə təhdidi işçi sessiyasında və "Bakı Prosesi - insan təhlükə-

sizliyi, sülh və davamlı inkişaf namına mədəniyyətlər arasında dialoq: 10 ilin dərsləri və perspektivləri" plenar sessiyasında maraqlı məruzələr və çıxışlar dinlənilib, səmərəli diskussiyalar aparılıb.

AZƏRTAC "Yeni dünya və yeni insan formalaşdırma: yarıdıcılıq və insan inkişafı" mövzusunda həsr olunmuş humanitar forumun ikinci iş gününün gedişini "dəyirmi masa", işçi və plenar sessiyalar üzrə şərh edir.

Forumun Azərbaycanca təhsil almış məzunların ilk görüşünə həsr olunmuş "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" mövzusunda sabitliyə təhdidi işçi sessiyasında və "Bakı Prosesi - insan təhlükə-

Forum çərçivəsində Azərbaycanda təhsil almış məzunların ilk görüşü və "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" adlı "dəyirmi masa" keçirilib

VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 26-da ADA Universitetində Azərbaycanda təhsil almış məzunların ilk görüşü və "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" mövzusunda "dəyirmi masa" keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev moderatorluq edib. Azərbaycanda təhsil almış əcnəbi məzunların ilk görüşünün keçirilməsi təşəbbüsünü yüksək dəyərləndirən Hafiz Paşayev hazırda həmin insanların öz ölkələrində müxtəlif vəzifələrdə çalışdığını deyib. Diqqətə çatdırıb ki, bu ilin sentyabr ayında ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetinin əsasında Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası yaradılıb.

AZƏRTAC xəbər verir ki, tədbirə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev moderatorluq edib. Azərbaycanda təhsil almış əcnəbi məzunların ilk görüşünün keçirilməsi təşəbbüsünü yüksək dəyərləndirən Hafiz Paşayev hazırda həmin insanların öz ölkələrində müxtəlif vəzifələrdə çalışdığını deyib. Diqqətə çatdırıb ki, bu ilin sentyabr ayında ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetinin əsasında Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası yaradılıb.

AZƏRTAC xəbər verir ki, tədbirə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev moderatorluq edib. Azərbaycanda təhsil almış əcnəbi məzunların ilk görüşünün keçirilməsi təşəbbüsünü yüksək dəyərləndirən Hafiz Paşayev hazırda həmin insanların öz ölkələrində müxtəlif vəzifələrdə çalışdığını deyib. Diqqətə çatdırıb ki, bu ilin sentyabr ayında ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetinin əsasında Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası yaradılıb.



olduğunu qeyd edib. Bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasında əcnəbi tələbələr təhsil almaqlarına hər cür şərait yaradılıb.

Tələbəlik dövrünün insan həyatında ən gözəl illər olduğunu deyən Elmar Məmmədov özünün Ukraynada təhsil aldığı, Kiyev şəhərində keçirdiyi illəri həmişə xatırladığını söyləyib, Azərbaycanda təhsil almış insanların da burada keçirdikləri illəri unutmadıqlarına əminliyini bildirib.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, bu görüşün təşkili sayəsində əcnəbi məzunların təkcə Azərbaycanda bağlı xatirələrini bölüşmələri deyil, həm də onların ölkəmizin inkişafını görmələri üçün imkan yarandı. Müasir müstəqil Azərbaycanda daha çox əcnəbi tələbə cəlb etməyə səy göstərildiyini deyən nazir hazırda respublikamızda onların sayının 6 mini ötdüyünü, habelə ali təhsilin beynəlmilləşməsi üçün təqəddir proqramının həyata keçirildiyini bildirdi. Qeyd edib ki, tələbələr

multikulturalizmin daşıyıcılarıdır. Onlar ölkələr arasında hərəkət edib dünyaya mənsub olduqları xalqın mədəniyyətini yayırlar. Bu isə insanların bir-birini daha yaxşı anlamalarına, həmçinin ölkələr arasında gələcəkdə daha yaxşı münasibətlər qurmalarına töhfə verir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə Bakı Beynəlxalq Humanitar forumlarının global xarakterli elmi-humanitar məsələlərin geniş müzakirə edildiyi, mühüm qərarların qəbul olduğunu mütəbər tədbirə çevrildiyini deyib. Elmi nailiyyətlərin artmasından söz açan akademik deyib ki, eger XX əsr fizika əsri adlandırılırsa, alimlər XXI əsrin biologiya əsri olacağını güman edirlər. Belə ki, dünyada biologiya istiqamətində elmi kəşflər yüksək iqtisadi səmərəsini göstərməkdədir. Hər yerdə, xüsusən, inkişaf etmiş ölkələrdə, humanitar elmlərə az diqqət ayrıldığını təəssüflə qeyd edən akademik müasir dünyanı anlamaq üçün me-

dəniyyət istiqamətinə xüsusi fikir verilməsinin vacibliyini bildirib, bu baxımdan dərin və hərtərəfli biliklərə əsaslanan mədəniyyətin önəmini vurğulayıb. Ulu öndər Heydər Əliyevin "İqtisadiyyat hansı vəziyyətdə olursa-olsun, elm inkişaf etməlidir" sözlərini xatırladan AMEA-nın prezidenti Azərbaycanda elmi nailiyyətlərdən, bu gün elmin inkişafına göstərilən dövlət qayğısından söhbət açdı. Ölkəmizin tarixi torpaqlarının Ermənistan tərəfindən işğal və etnik təmizləməyə məruz qaldığını diqqətə çatdıran Akif Əlizadə Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərini həlli üçün əlindən gələni etdiyini vurğulayıb.

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qeyd edib ki, ölkəmiz parlaq gələcəyinin təmin edilməsi Azərbaycan hökumətinin prioritetlərindən biridir. Diasporla iş üzrə Dövlət Komitəsi hökumətin prioritetlərini dəstəkləyərək öz fəaliyyətində müasir dövrün



tələbələrini nəzərə alır. Qarşıda duran əsas məqsədlərdən birinin Azərbaycanın diaspor təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi olduğunu deyən Fuad Muradov Dövlət Komitəsinin fəaliyyəti haqqında ətraflı məlumat verdi. Azərbaycan əcnəbi tələbələr təhsil aldığı qeyd edən komitə sədri bunun ölkəmizin haqq səsinin dünyaya çatdırılması baxımından önəmli olmasını diqqət çəkib, Assosiasiyanın yaradılmasını yüksək qiymətləndirib.

"Dəyirmi masa" çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişaf Yardım Agentliyi (AIDA) tərəfindən Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının təqdimatı keçirilib.

Azərbaycanda təhsil almış əcnəbi məzunların tərefindən daxil olmuş çoxsaylı müraciət əsasında yaradılan təşkilatın təsisçiləri ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetidir. Assosiasiyanın ya-

radılmasında əsas məqsəd Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, əcnəbi tələbələr və onların təhsil aldığı universitetlər arasında qarşılıqlı əlaqənin yaradılması, maraqlı şəxslər və təşkilatların əcnəbi məzunlarla əməkdaşlığa cəlb olunmasıdır. Assosiasiyanın tərəfdaşları qismində Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişaf Yardım Agentliyi çıxış edir.

Tədbir "Mədəni müxtəlifliyin dayanıqlı inkişafda rolu", "Enerji dayanıqlı və inklüziv inkişaf mərkəzində", "İnsan potensialının formalaşması dayanıqlı inkişafın əsas amili kimi" mövzularında panellərlə davam edib.

"Mədəni müxtəlifliyin dayanıqlı inkişafda rolu" mövzusunda panellə moderatorluq edən Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla tədbirdəki çıxışların təkcə Azərbaycan deyil, digər ölkələr üçün də əhəmiyyət daşıdığına deyib. O, multikulturalizmin

Azərbaycanda həyat tərzi olduğunu vurğulayıb.

Paneldə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Azərbaycan xalqının tolerantlığından, əsrlər boyu bu ölkədə müxtəlif xalqların, dillərin, dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasından geniş söhbət açdı.

Səgehov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru professor Əziz Əliyev rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ətraflı məlumat verdi. Qeyd edib ki, universitetin fəaliyyəti mədəni müxtəlifliyin dayanıqlı inkişafında böyük rol oynayır. Bugünkü universitetdə Moskva-dan gələn 174 professor-müəllim mühazirə oxuyub, praktik dərslər keçib. Hər il filial əlaçlı tələbələr bir hissəsini Moskva, ABŞ və Almaniyanın qabaqcıl klinikalarına göndərir. Tələbələr Azərbaycanda və Moskvada keçirilən konfranslarda məruzələrlə çıxış edirlər.

Paneldə Ukraynada "Piraes Bank"ın idarə heyətinin üzvü Sergey Naumov, Peru Hökumətinin Baş Nəzarət İdarəsinin reisi Gabriel Sanchez Perez tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüblər.

"Enerji dayanıqlı və inklüziv inkişaf mərkəzində" mövzusunda panellə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı moderatorluq edib.

Paneldə Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədr müavini Somdi

Bunhum, Macarıstanın Miskolc Universitetinin fəxri professoru Abraham Cosef, Vyetnamda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Tarixşünaslıq Mərkəzinin direktoru Tien Dao, Misirin Helvan Universitetinin professoru Mona Zedan Amer çıxış ediblər. Azərbaycan dilində çıxış edən Mona Zedan Amerin səsləndirdiyi "Sarı gəlin" mahnısı alqışlarla qarşılandı.

"İnsan potensialının formalaşması dayanıqlı inkişafın əsas amili kimi" mövzusunda panellə isə ADA Universitetinin prorektoru Fariz İsmayilzadə moderatorluq edib.

Paneldə Türkiyənin İğdır Sənaye Zonasının sahə meneceri Hakan Aras, Qazaxıstanın PARASAT Sistem Araşdırması İnstitutunun sosial və mədəni inkişaf şöbəsinin aparıcı eksperti Nailə Almuhamədova, Livanın İnkişaf və Bərpa Şurasının laiyə rəhbəri Akram Tarhini çıxış ediblər.

Çıxış edənlər Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşüb, ölkənin qədim ənənələrini, zəngin mədəniyyətini və yüksək səviyyəli inkişafını vurğulayıblar.

Tədbirdə vaxtilə Azərbaycanda təhsil almış 25 ölkədən 60-dan çox əcnəbi tələbə, İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin və tərəfdaşları üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ali təhsil müəssisələrində təhsil qrantlı proqramlar çərçivəsində hazırda ölkəmizdə təhsil alan əcnəbi tələbələr, dövlət və hökumət rəsmiləri, ali məktəblərin rəhbərləri, elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

"Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyada medianın aktual problemləri müzakirə olub

Oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiya keçirilib. Sessiyada Azərbaycan Prezidenti Administrasiyasının rəsmiləri, Milli Məclisin deputatları, yerli və xarici KİV-in rəhbərləri, tədqiqatçılar, beynəlxalq və regional media qurumlarının rəhbərləri və nümayəndələri, tanınmış ekspertlər iştirak edirlər. Sessiyanın işinə 21 ölkədən nümayəndə, 14 xarici media rəhbəri qatılıb.

İki hissədə ibarət sessiyanın AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti Aslan Aslanovun və Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti Mixail Qusmanın moderatorluğu ilə keçən birinci hissəsində cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları, bunun bütün dünyada sülh və sabitlik üçün yaratdığı təhlükələrə bağlı məruzələr dinlənilib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov qonaqları salamlayaraq bildirdi ki, ənənəvi Bakı Beynəlxalq Humanitar Forumu ən aktual məsələlərin, beşəriyyəti düşündürən problemlərin müzakirə olunduğu global bir platformadır: "Azərbaycan və Ru-



siya prezidentlərinin təşəbbüsü ilə yaranan forum indi dünyanın hər yerindən alimlərin, ictimai xadimlərin, ekspertlərin, siyasətçilərin, iqtisadçıların, jurnalistlərin toplaşdığı bir məkandır. Forumun məqsədi texnologiyada beşəriyyətin qarşısında duran global məsələlərin müzakirə edilməsi üçün dünyanın parlaq beynlərini bir araya toplayaraq nüfuzlu beynəlxalq platforma yaratmaqdır. Artıq VI forumun baş tutması bu məqsədə uğurla nail olduğunu deməyə əsas verir".

Sessiyanın mövzusunda toxunan Aslan Aslanov qeyd edib ki, müasir dövrdə yalan xəbərlər si-

yası proseslərin gedişatını dəyişdirmək gücündən məhkumdur. Bunu nümayiş etdirən kifayət qədər misallar çəkmək olar. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan ölkəmizə haqqında daim yalan xəbərlər yayır, münaqişənin mahiyyətini dəyişdirərək ictimaiyyətin çətdən məlumatları tirajlayır. İşğal faktını örtbasdır etməklə erməni informasiya mənbələri buna azadlıq müharibəsi adı verirlər. Amma sözsüz ki, onların bu cəhdləri heç bir fayda vermir. Çünki artıq bütün dünya həqiqəti çox yaxşı bilir. Jurnalistika indi çox mürəkkəb dəyişikliklərdən keçir, deyə



AZƏRTAC-ın İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, hazırda jurnalistika qarşısında çətinlik və düşüncəyə gətirici tələb edən çağırışlar dayanır. "Əvvəllər də yalan informasiyalar var idi. Lakin indi onun formaları və yayılma sürəti elə dəyişib ki, hərdən media qurumu kimi biz özümüzü də qorumaq oluruq. Sosial şəbəkələr informasiya məkanını çox dəyişdi. Bizə xəbərlərimizi auditoriyaya rahat və operativ çatdırmaq lazım deyil, bizi həm də yeni problemlərlə üz-üzə qoydu. Feyk xəbərlər problemi də onlardan biri və hətta daha təhlükəlidir", - deyərək A.Aslanov bildirdi.

Yalan xəbərlərin sosial bəla olduğunu deyən Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu problemin bütün dünyanı əhatə etdiyini söyləyib. O vurğulayıb ki, feyk xəbərlərin yayılmasının qarşısının alınması üçün ənənəvi KİV sız birləşməli, daha çox düzgün informasiya yaymağa çalışmalıdır.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev çıxışında bildirdi ki, informasiya müharibəsinin məqsədi dünyanı mənzərəsinə və təsir obyektinə məqsədlərini dəyişməkdir. Bu halda əlyeterli kommunikasiya kanalla-

ından istifadə edilməklə mənbə üçün zəruri ictimai rəy yaradan informasiya translyasiya edilir.

Rusiya deputatı qeyd edib ki, tarixdə informasiya müharibələri aparılması nümunələri çoxdur. Bu nümunələri diqqətə öyrənmək və onlardan dərs almaq lazımdır. Dmitri Savelyev deyib: "2016-cı ilin aprelinde Qarabağ münaqişəsi kəskinləşən dövrdə buna çox oxşar vəziyyət yaranmışdır. O vaxt Ermənistan və Qarabağ separatçıları eynilə 2008-ci ildə Gürcüstanda separatçıların etdiyi kimi hərəkət edirdilər. Erməni lobbisi Qərbi ölkələrin istəbliliyi ilə feal iş aparır, Ermənistanın xeyrinə təhrih olunmuş informasiya yayır və dövlət səviyyəsində bu cür fikir formalaşdırırdı".

Rusiya Dövlət Dumasının deputatı qeyd edib ki, Azərbaycan da Qərbi KİV ilə ciddi iş aparır. Bunun nəticəsində aparıcı beynəlxalq kütləvi informasiya vasitələrinin çoxunun redaksiya məqalələrində tədricən hadisələrə adekvat baxış üstünlük təşkil etməyə başladı. Vəziyyəti dəyişmək və dünya birliyinə obyektiv informasiyanı çatdırmaq üçün xeyli vaxt və qüvvə sərf etmək tələb olunurdu. Bu faktlar göstərir ki, "qaynar" münaqişələr informasiya hücumları ilə müşayiət olunduqda kütləvi informasiya vasitələri ilə işin operativ təşkil edilməsi çox vacibdir.

Rumıniyanın AGERPRESS agentliyinin baş direktoru, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi qeyd edib ki, feyk xəbərlər müharibədə informasiya agentliklərinin böyük rolu var. Lakin bunun üçün agentliklər də inkişafda olmalı və yalan məlumatları yayan resurslardan bir addım irəlidə getməlidir. "Yalan informasiya aldıcısı, müəyyən maraqlara xidmət üçün istifadə olunur. Feyk xəbər insanların həyatına və hətta dövlətlərin işinə təhlükə yaradır. Müasir dövrdə KİV-ə etibar azaldıqca xəbər standartları da aşağı düşür. Yalan xəbərlərin yayılmasında vəideolardan da istifadə olunur. Onların qarşısının alınmasında xəbər agentliklərinin çox vacib rolu var", - deyə baş direktor bildirdi.

Aleksandru Giboi deyib ki, yalan məlumatların qarşısını almaq üçün məlumatın açıqlığından istifadə etmək, auditoriyaya feyk xəbəri necə ayırd etməyi öyrətmək lazımdır.

Estoniya parlamentinin sədr müavini Kaale Laanet qeyd edib ki, insanlar yalanı doğrudan ayırmaq bacarmırlar. O deyib: "Qarşımızda belə bir sual yaranır ki, biz bu cür informasiyaları bloklaymalıyıq? Sənuzur təbiiq etməliyikmi? Demokratiya cəmiyyətdə bu, mümkün deyil.



VI Bakı Beynəlxalq Humanitar Forumu

Bakı dünyanı düşündürən məsələlərin müzakirə edildiyi vahid məkana çevrilib

“Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyada medianın aktual problemləri müzakirə olunub

Əvvəlki 5-ci səh.

Biz çox sayda düzgün informasiya yamalıyıq ki, feyk xəbər görünməsin. Bunun üçün böyük resurslar lazımdır, həm insani, həm də maliyyə”.

Kaale Lanet elavə edib ki, yalan xəbərləri təkzib etmək olar. Lakin birinci xəbər düz və ya yalan olmasından asılı olmayaraq daha təsirlidir. Onu təkzib etmək səmərə verməz, əksinə, o xəbəri daha da aktuallaşdırır. Ən yaxşı özümüzlə ədalətli olmaq lazımdır. Ən yaxşı özümüzlə ədalətli olmaq lazımdır. Ən yaxşı özümüzlə ədalətli olmaq lazımdır. Ən yaxşı özümüzlə ədalətli olmaq lazımdır.

İrəni İRİNA agentliyinin baş direktoru **Seyid Ziya Həşemi** onlayn media ilə yanaşı, sosial şəbəkələrin də fərqli əhəmiyyəti olduğunu söyləyib. Birinci əhəmiyyət ondan ibarətdir ki, onlar hər yerdə əlçatandır. Burada xəbərlər qısalığı və sürətlə yayılması ilə seçilir. Lakin sosial şəbəkələrin digər tərəfi isə orada əsasən sensasiya üçün istifadə edilməsi, obyektiv xəbərlərə əz yer verilməsi ilə bağlıdır.

“Yalan istənilən doğru xəbərdən qat-qat sürətlə yayılır” - deyən **Seyid Ziya Həşemi** bunun tez bir zamanda siyasi çaxnaşmaları və hətta böhranlar yarada biləcəyini söyləyib. Buna görə də insanlara hələ aşağı yaşlarda yalan və doğru informasiyanı ayırd etməyi öyrətmək lazımdır. İrəni artıq bu təcrübədən istifadə olunmağa başlanılıb.

Sosial şəbəkələrin fəaliyyəti, onların əhatə dairəsinin genişlənməsi məsələlərinə toxunan ADA Universitetinin müəllimi **Şəfaq Mehraliyeva** Facebook-un insanların xəbər çatdırılmasında daha geniş imkanlara malik olduğunu deyib. Sosial media hər kəsin istənilən xəbəri istənilən vaxt oxumaq imkanları yaradır. Ənənəvi xəbər xəbərləri yaymaq üçün bu imkanlardan geniş istifadə edilib. Məsələn, AZERTAC-in informasiya məhsullarına sosial şəbəkələrdə hər ay 4-5 milyon yaxın baxış olur. Agentlik gün ərzində sosial mediada baxış üçün münasib olan 50-60 video istehsal edir. Onun auditoriyasının böyük hissəsini 25-34 yaşarası şəxslər təşkil edir.

ADA Universitetində bu sahədə geniş işlər aparıldığını söyləyən **Şəfaq Mehraliyeva** “ASAN radio” ilə birgə radioproqram hazırladığını deyib. Burada biz universitetdəki Mükəmməl Mərkəzindəki akademik təlimləri Avropa-Azərbaycan əlaqələri haqqında ictimaiyyəti məlumatlandırmaq birhəftəlik informasiya axınına çeviririk. ADA Universitetində media ilə bağlı təlimlər xüsusi diqqət ayrılır. Media və kommunikasiya fakültəsində tələbələr internetdən istifadə, informasiyanın düzgün istehlakı, etik qaydalar, jurnalistika ənənələri kimi məsələləri öyrədirlər.

“Belarus Seodnyak” media holdinginin baş direktoru **Dmitri Juk** bildirib ki, XXI əsrin əvvəllərindən başlayaraq başariyyəti üzərində yeri yalan informasiya axını “dürüzdür xəbər”, “jurnalistika etikası kodeksi” kimi anlayışların dəyişməsinə səbəb olub. Son vaxtlar kimi jurnalist saymaq olar bilinmir. Her kəs özünə sayt açmaq uydurma və ya özünün şərhliəri ilə başqalarının xəbərlərini yaya bilər. Yeni, bu saytlarda nə cür istənilən xəbər, foto və video yerləşdirmək mümkündür. Bu da dezinformasiya siyasətinin bir hissəsidir. Çünki belə adamlar məsuliyyətdən qaçır.

“Hoy Los Angeles” qəzetinin baş redaktoru **Alexandro Masiel** rəhbər olduğu nəşrin obyektiv xəbərlərin istehsalı və yayılması ilə bağlı təcrübəsini bölüşüb. O qeyd edib ki, ABS-da qeyri-düzgün informasiyanın yayılması hallarına tez-tez rast gəlinir. Biz gündəlik fəaliyyətimizə etibarlı mənbələrə istinad etməyə, müəmmad olaraq mətbuat mərkəzləri ilə əlaqədə işləyərək dəqiqləşdirmələr aparmağa üstünlük veririk. Əks təqdirdə, ehtiyatsızlıqdan da həqiqəti əks etdirməyən informasiyanın yayılması halları qaçılmaz olar.

Sonra Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini **Mixail Qusman** və AZERTAC-in Almaniyə üzrə xüsusi müxbiri, OANA-nın baş katibi **Vüqar Seyidovun** moderatorluğu ilə sessiyanın ikinci hissəsi keçirilib.

AZERTAC-in İdarə Heyətinin sədri **Aslan Aslanov** deyib ki, müasir dövrdə yalan informasiyanın geniş yayılmasının əsas səbəblərindən biri də hədsiz imkanlara malik texnologiyalardır. “Daha doğrusu, hədsiz imkanlara malik bu texnologiyalardan, eləcə də sayını, bəlkə də heç kəsin dəqiq bilmədiyi KİV-dən, xəbər portallarından, sosial şəbəkələrdən müxtəlif məqsədlər və maraqlar üçün istifadə olunmasıdır”, - deyə İdarə Heyətinin sədri bildirib. Qeyd olunub ki, klassik jurnalistika xəbər istehsalçıların qarşısında üç əsas tələb qoyur: dəqiqlik, obyektivlik və qərəzsizlik. İndi isə meyarlər tır, unudulur, artıq çoxtan bundan heç fərqi yox deyillər. Müasir media anonim mənbələrə istinadların xeyli çoxaldığını vurğulayan A.Aslanov deyib: “Mən öz praktikamdan çıxış edib deyə bilərəm ki, AZERTAC heç vaxt anonim mənbəyə istinadla xəbər yaymır. Buna görə də xəbərlərimiz heç vaxt təkzib olunmur və pis vəziyyətə qalırıq”.

Aslan Aslanov qeyd edib ki, yanlış məlumatlandırma siyasəti xalqları, ölkələri, dinləri

bir-birinə qarşı qoymaq, münafişləri alovlandırmaq, insanları vurduğurmaq, qaçınılıq, vahimə, nifrət kimi məkri niyyətlər üzərində qurulur. Yalan informasiya müəyyən qüvvələrə sərf edən fikir formalaşdırmaq məqsədi daşıyır. Çəşdirici məlumatlar daha geniş, daha sürətlə yayılır ki, bu da narahatlıq doğurmaya bilməz. Feyk xəbərlərin qarşısının alınmasının vacibliyindən danışan İdarə Heyətinin sədri deyib ki, yalan məlumatların təsirini azaltmaq üçün internet istifadələrində belə informasiyaların yayılma mexanizmləri, onları yayınlamanı niyyətləri barədə təsəvvürlər formalaşdırmağa böyük ehtiyac var. Buna ali məktəblərdə, xüsusi seminarlarda, forumlarda və digər məlumatlandırıcı tədbirlərdə nail olmaq mümkündür. Bu yolla tənqidi xarakterli məlumatların qarşısını almaq, onların təsirini minimuma endirmək olar.

Ərəb Xəbər Agentlikləri Federasiyasının baş katibi **Fərid Əyar** çıxış edərkən bildirib ki, işçi sessiyanın mövzusu çox geniş və əhatəlidir. Yanlış xəbərlər insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vura bilər. Biz xəbərləri mütləq analiz etməli, onların dəqiqliyini araşdırmalıyıq. Bilirsəniz ki, dezinformasiya siyasətini bəzi dövlətlər kiçik dövlətlərə qarşı həyata keçirir. Bunun məqsədi həmin dövlətlərdə qarşıqlıq salmaq və yaxud da onların siyasi rejimlərini dəvirmək olub. Bu təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanmalıdır. BMT dezinformasiya siyasətini qadağan edən qərarlar qəbul etməlidir və bu qərarlara əməl olunmalıdır.

Albaniyanın ATA agentliyinin baş direktoru **Armela Krasniqi** vurğulayıb ki, müasir dünyada yanlış xəbərlər böyük uğurlar qazanan demokratik dövlətlər üçün ciddi təhdidə çevrilib. Yanlış xəbərlərin qloballaşması və onlardan kommersiya məqsədilə istifadə çox təhlükəli məsələdir. İnsanları birləşdirən, onlar arasında anlaşmanı yarada biləcək məsələlər yanlış xəbərlər vasitəsilə xaos ələtinə çevrilir. Bu gün ələ şirkətlər var ki, onlar yanlış xəbərlərdən siyasi kampaniyalar və digər işlərdə ələt kimi istifadə edirlər. Şübhəsiz, yanlış xəbərləri yayınlamaq çox hiyləgər insanlardır. Onlar hüquqlardan və azadlıqdan müdafiə üsulu kimi məhərrətə istifadə edirlər. Ona görə də yanlış xəbərlərin yayılmasına qarşı qlobal mübarizə aparmaq lazımdır. Bu mübarizəyə hər birimiz qoşulmalıyıq.

Livan Milli Xəbər Agentliyinin (NNA) baş direktoru **Laura Süleyman** bildirib ki, dezinformasiya həmişə mövcud olub. Bu, heç də yeni məfhum deyil. Yanlış və ya aqıq şəkildə yönləndirilən informasiyalarla ictimaiyyətin məlumatlandırılması mühəribələr zamanı düşməni, eləcə də, sadə vətəndaş manipulyasiya etmək üçün istifadə edilir. Feyk xəbərlər, əsl sosial bələdir və onların qarşısı alınmalıdır. Dezinformasiya istehsalçıların tənqidi əməlini ən yaxşı yolu onların mətdətlərini hərtərəfli bilməkdir. Bu, bizə onların bunu etməyə cəhd göstərdikləri zaman işin əsasında nəyin dayandığını dəqiqləşdirməyə imkan verir.

Market Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq əlaqələr üzrə mütəxəssis **Piter Teys** Dağılıq Qarabağ münaqişəsi zamanı Azərbaycana qarşı aparılan informasiya müharibəsi barədə danışıb. O, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni qəsbkarları tərəfindən talan edildiyini, mədəni və tarixi abidələrin dağıldığını deyib. Piter Teys Dağılıq Qarabağ münaqişəsi zamanı minlərlə azərbaycanlı qoca, qadın və uşağın qətlə yetirildiyini vurğulayıb, bütün bunların daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bildirib.

Ermənilərin törətdiyi Xocalı soyqırımını nə qədər gizlətməyə çalışsalar da buna nail ola bilmədiklərini deyən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekani **Əmir Əliyev** həmin hadisələr zamanı onlarla xarici mətbuatın bu barədə geniş məlumatlar yaydığıni söyləyib. O, indiki dövrdə ermənilərin Xocalı ilə bağlı yalanlarını işə edən yüzlərlə sənədin mediada açıqlandığını, artıq bir çox ölkələrdə bu faciənin soyqırım kimi qəbul olduğunu diqqətə çatdırıb.

Türkiyənin Anadolu Agentliyinin layihə meneceri **Elifə Çekem** feyk xəbərləri çox təhlükəli fenomen adlandırdı. Buna görə də media çox ehtiyatlı olmalıdır. Bu cür xəbərlər insanlar arasında təşviş və xaos yarada bilər. Xəbər agentlikləri dünyanın hər yerindən məlumatları anında əldə edir və yayır. Buna görə də hər bir xəbər ciddi şəkildə yoxlanılmalıdır. Media indi daha məsuliyyətli olmalı, insan haqlarını və etik qaydaları nəzərə almalıdır. Xəbər agentliyi məni xəbərlərinin yayılmasına yol verməməlidir.

Bununla da “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya öz işini başa çatdırıb.

Humanitar forumun üçüncü plenar sessiyası “Bakı Prosesi”nin 10 illiyinə həsr edilib

Oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Bakı Prosesi” - İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərəarası dialoq: 10 ilin dersləri və perspektivləri” mövzusunda III plenar sessiya keçirilib.

AZERTAC xəbər verir ki, əvvəlcə “Bakı Prosesi”ndən bəhs edən film nümayiş etdirilib. Plenar sessiya Azərbaycanın mədəniyyət naziri **Əbülfəs Qarayev**in moderatorluğu ilə keçib.

“Bakı Prosesi”nin tarixi barədə danışan nazir bildirib ki, bu təşəbbüs mədəniyyətlərəarası dialoqun təşviq edilməsi üçün Avropa və ona qonşu regionların ölkələrinin mədəniyyət nazirlərinin Avropa Şurası ilə tərəfdaşlıq çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürüldü. On il ərzində müxtəlif beynəlxalq təşkilatlarla bu məsələdə birgə əməkdaşlıq edilib. BMT, UNESCO, Dünya Turizm Təşkilatı və digər beynəlxalq təşkilatlar bu gün də “Bakı Prosesi”nə, onun səmərəliliyinin artırılmasına dəstək verirlər. Qarşıdakı illərdə bu əməkdaşlıq daha da genişləndiriləcək.

Azərbaycanın 2008-ci ildən etibarən başlanan “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərəarası dialoqun möhkəmləndirilməsi istiqamətində önəmli işlər görüldüyünü qeyd edən mədəniyyət naziri bildirib ki, bütün bu fəaliyyət dialoqa mühüm töhfələr verir. Bakı humanitar forumlarında müxtəlif mövzular ətrafında aparılan müzakirələrdə müasir dünyada yanlış xəbərlər böyük uğurlar qazanan demokratik dövlətlər üçün ciddi təhdidə çevrilib. Yanlış xəbərlərin qloballaşması və onlardan kommersiya məqsədilə istifadə çox təhlükəli məsələdir. İnsanları birləşdirən, onlar arasında anlaşmanı yarada biləcək məsələlər yanlış xəbərlər vasitəsilə xaos ələtinə çevrilir. Bu gün ələ şirkətlər var ki, onlar yanlış xəbərlərdən siyasi kampaniyalar və digər işlərdə ələt kimi istifadə edirlər. Şübhəsiz, yanlış xəbərləri yayınlamaq çox hiyləgər insanlardır. Onlar hüquqlardan və azadlıqdan müdafiə üsulu kimi məhərrətə istifadə edirlər. Ona görə də yanlış xəbərlərin yayılmasına qarşı qlobal mübarizə aparmaq lazımdır. Bu mübarizəyə hər birimiz qoşulmalıyıq.

Livan Milli Xəbər Agentliyinin (NNA) baş direktoru **Laura Süleyman** bildirib ki, dezinformasiya həmişə mövcud olub. Bu, heç də yeni məfhum deyil. Yanlış və ya aqıq şəkildə yönləndirilən informasiyalarla ictimaiyyətin məlumatlandırılması mühəribələr zamanı düşməni, eləcə də, sadə vətəndaş manipulyasiya etmək üçün istifadə edilir. Feyk xəbərlər, əsl sosial bələdir və onların qarşısı alınmalıdır. Dezinformasiya istehsalçıların tənqidi əməlini ən yaxşı yolu onların mətdətlərini hərtərəfli bilməkdir. Bu, bizə onların bunu etməyə cəhd göstərdikləri zaman işin əsasında nəyin dayandığını dəqiqləşdirməyə imkan verir.

Market Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq əlaqələr üzrə mütəxəssis **Piter Teys** Dağılıq Qarabağ münaqişəsi zamanı Azərbaycana qarşı aparılan informasiya müharibəsi barədə danışıb. O, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni qəsbkarları tərəfindən talan edildiyini, mədəni və tarixi abidələrin dağıldığını deyib. Piter Teys Dağılıq Qarabağ münaqişəsi zamanı minlərlə azərbaycanlı qoca, qadın və uşağın qətlə yetirildiyini vurğulayıb, bütün bunların daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bildirib.

Ermənilərin törətdiyi Xocalı soyqırımını nə qədər gizlətməyə çalışsalar da buna nail ola bilmədiklərini deyən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekani **Əmir Əliyev** həmin hadisələr zamanı onlarla xarici mətbuatın bu barədə geniş məlumatlar yaydığıni söyləyib. O, indiki dövrdə ermənilərin Xocalı ilə bağlı yalanlarını işə edən yüzlərlə sənədin mediada açıqlandığını, artıq bir çox ölkələrdə bu faciənin soyqırım kimi qəbul olduğunu diqqətə çatdırıb.

Türkiyənin Anadolu Agentliyinin layihə meneceri **Elifə Çekem** feyk xəbərləri çox təhlükəli fenomen adlandırdı. Buna görə də media çox ehtiyatlı olmalıdır. Bu cür xəbərlər insanlar arasında təşviş və xaos yarada bilər. Xəbər agentlikləri dünyanın hər yerindən məlumatları anında əldə edir və yayır. Buna görə də hər bir xəbər ciddi şəkildə yoxlanılmalıdır. Media indi daha məsuliyyətli olmalı, insan haqlarını və etik qaydaları nəzərə almalıdır. Xəbər agentliyi məni xəbərlərinin yayılmasına yol verməməlidir.

Bununla da “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya öz işini başa çatdırıb.

şəbbüs dünya ictimaiyyətinə böyük ümidlər verdi. Mədəniyyətlərəarası dialoq üçün ümidlər yarandı. Azərbaycan Bakı Beynəlxalq Humanitar forumlarını və digər beynəlxalq tədbirləri keçirməklə dünyada sülhə, əmin-amanlığa, dostluğa, qarşılıqlı əməkdaşlığa önəm verdiyini nümayiş etdirdi.

Azərbaycanın uzun əsrlərdir formalaşmış zəngin mədəniyyətə sahib olduğunu söyləyən İSESCO-nun baş direktoru qeyd edib ki, bu ölkə mədəniyyətlərinin, sivilizasiyalarının, dinlərinin birlişdiyi bir məkandır. Ona görə də zəngin irsə malik Azərbaycan mədəniyyətlərəarası dialoqun təşviqində çox önəmli rol oynayır. Azərbaycan bu istiqamətdə mühüm tədbirlər keçirib. Humanitar forumlar, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və digər tədbirlər Azərbaycan rəhbərliyinin bu məsələyə verdiyi önəmni təzahürüdü.

Əbdüləziz bin Osman el-Tuveycri qeyd edib ki, dünyada aqıq, səfəlat, münafiş və bu kimi digər bəlalardan qorunmaq lazımdır. Belə bir dövrdə bu cür addımların atılması çox vacibdir. “Bakı Prosesi” mədəniyyətlərəarası dialoqu gündəliyin ən əsas mövzusu kimi təqdim edərək beynəlxalq ictimaiyyəti də bu təşəbbüsə qoşulmağa dəvət edir. Müxtəlif irqələr, mədəniyyətlər, dinlərə malik insanların bir araya gəlmələri, müzakirələr aparmaları, öz düşüncələrini çatdırmaları xalqlar, dövlətlər arasında etimad böhranının aradan qaldırılmasına xidmət edəcək.

UNESCO-nun sabiq baş direktoru **İrina Bokova** “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı keçirilən sessiyanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, bu istiqamətdə birgə işlərin davamlı olmasının vacibliyini vurğulayıb: “Çünki biz birgə xalqlarımızın, cəmiyyətlərimizin gələcəyini müəyyənləşdiririk. Mədəniyyətlərəarası dialoq üçün siyasi gündəliyin olması çox mühümdür. Burada mən şahid olaram ki, Bakı forumları mövcud problemlərin müasir həll yollarının tapılmasına mühüm töhfələr verir. Birgə müzakirələr müxtəlif icmaların formalaşmasında mühüm rol malikdir”.

Bəzi cəmiyyətlərdə teçridolunmanın müşahidə edildiyini vurğulayan İrina Bokova qeyd edib ki, yanlış mədəniyyətlərəarası dialoqa diqqət yetirməklə məni çağırışlara qarşı mübarizə aparmaq mümkündür. “Çox sevinirəm ki, artıq bu istiqamətdə aparılan işlər, mədəniyyətlərəarası dialoqa beynəlxalq ictimaiyyət də mühüm töhfələr verir və dəstək göstərir. Bu baxımdan “Bakı Prosesi” müxtəlif təşkilatların, ölkələrin nümayəndələrinin bir araya gətirir, müzakirələrə imkan yaradır. “Bakı Prosesi” həm də mədəniyyətlərəarası dialoqa bağlı işlərin hansı istiqamətdə aparılmasını dair praktiki vəzifələrin müəyyənləşdirilməsində mühüm rol oynayır. Lakin heçsəz edirik ki, bu işləri daha da genişləndirməliyə, müxtəlif xalqların mədəniyyətlərinin təbliğinə geniş yer ayırmalıyıq. Hesab edirik ki, münaqişələrin qarşısını bu yolla almaq mümkündür”, - deyə İ.Bokova vurğulayıb.

Forumun yüksək səviyyədə təşkilatçılığına görə minnətdarlığını bildiren UNESCO-nun baş direktorunun müavini **Çu Sin** qeyd edib ki, Azərbaycan dünyada mədəniyyətlər arasında dialoqa mühüm töhfələr verən ölkə kimi tanınır, “Bakı Prosesi”nin inkişafı üçün mühüm

şəbbüs dünyada sülhə, əmin-amanlığa, dostluğa, qarşılıqlı əməkdaşlığa önəm verdiyini nümayiş etdirdi.

Azərbaycanın uzun əsrlərdir formalaşmış zəngin mədəniyyətə sahib olduğunu söyləyən İSESCO-nun baş direktoru qeyd edib ki, bu ölkə mədəniyyətlərinin, sivilizasiyalarının, dinlərinin birlişdiyi bir məkandır. Ona görə də zəngin irsə malik Azərbaycan mədəniyyətlərəarası dialoqun təşviqində çox önəmli rol oynayır. Azərbaycan bu istiqamətdə mühüm tədbirlər keçirib. Humanitar forumlar, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və digər tədbirlər Azərbaycan rəhbərliyinin bu məsələyə verdiyi önəmni təzahürüdü.

Əbdüləziz bin Osman el-Tuveycri qeyd edib ki, dünyada aqıq, səfəlat, münafiş və bu kimi digər bəlalardan qorunmaq lazımdır. Belə bir dövrdə bu cür addımların atılması çox vacibdir. “Bakı Prosesi” mədəniyyətlərəarası dialoqu gündəliyin ən əsas mövzusu kimi təqdim edərək beynəlxalq ictimaiyyəti də bu təşəbbüsə qoşulmağa dəvət edir. Müxtəlif irqələr, mədəniyyətlər, dinlərə malik insanların bir araya gəlmələri, müzakirələr aparmaları, öz düşüncələrini çatdırmaları xalqlar, dövlətlər arasında etimad böhranının aradan qaldırılmasına xidmət edəcək.

UNESCO-nun sabiq baş direktoru **İrina Bokova** “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı keçirilən sessiyanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, bu istiqamətdə birgə işlərin davamlı olmasının vacibliyini vurğulayıb: “Çünki biz birgə xalqlarımızın, cəmiyyətlərimizin gələcəyini müəyyənləşdiririk. Mədəniyyətlərəarası dialoq üçün siyasi gündəliyin olması çox mühümdür. Burada mən şahid olaram ki, Bakı forumları mövcud problemlərin müasir həll yollarının tapılmasına mühüm töhfələr verir. Birgə müzakirələr müxtəlif icmaların formalaşmasında mühüm rol malikdir”.

Bəzi cəmiyyətlərdə teçridolunmanın müşahidə edildiyini vurğulayan İrina Bokova qeyd edib ki, yanlış mədəniyyətlərəarası dialoqa diqqət yetirməklə məni çağırışlara qarşı mübarizə aparmaq mümkündür. “Çox sevinirəm ki, artıq bu istiqamətdə aparılan işlər, mədəniyyətlərəarası dialoqa beynəlxalq ictimaiyyət də mühüm töhfələr verir və dəstək göstərir. Bu baxımdan “Bakı Prosesi” müxtəlif təşkilatların, ölkələrin nümayəndələrinin bir araya gətirir, müzakirələrə imkan yaradır. “Bakı Prosesi” həm də mədəniyyətlərəarası dialoqa bağlı işlərin hansı istiqamətdə aparılmasını dair praktiki vəzifələrin müəyyənləşdirilməsində mühüm rol oynayır. Lakin heçsəz edirik ki, bu işləri daha da genişləndirməliyə, müxtəlif xalqların mədəniyyətlərinin təbliğinə geniş yer ayırmalıyıq. Hesab edirik ki, münaqişələrin qarşısını bu yolla almaq mümkündür”, - deyə İ.Bokova vurğulayıb.

Forumun yüksək səviyyədə təşkilatçılığına görə minnətdarlığını bildiren UNESCO-nun baş direktorunun müavini **Çu Sin** qeyd edib ki, Azərbaycan dünyada mədəniyyətlər arasında dialoqa mühüm töhfələr verən ölkə kimi tanınır, “Bakı Prosesi”nin inkişafı üçün mühüm

şəbbüs dünyada sülhə, əmin-amanlığa, dostluğa, qarşılıqlı əməkdaşlığa önəm verdiyini nümayiş etdirdi.

Azərbaycanın uzun əsrlərdir formalaşmış zəngin mədəniyyətə sahib olduğunu söyləyən İSESCO-nun baş direktoru qeyd edib ki, bu ölkə mədəniyyətlərinin, sivilizasiyalarının, dinlərinin birlişdiyi bir məkandır. Ona görə də zəngin irsə malik Azərbaycan mədəniyyətlərəarası dialoqun təşviqində çox önəmli rol oynayır. Azərbaycan bu istiqamətdə mühüm tədbirlər keçirib. Humanitar forumlar, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və digər tədbirlər Azərbaycan rəhbərliyinin bu məsələyə verdiyi önəmni təzahürüdü.

Əbdüləziz bin Osman el-Tuveycri qeyd edib ki, dünyada aqıq, səfəlat, münafiş və bu kimi digər bəlalardan qorunmaq lazımdır. Belə bir dövrdə bu cür addımların atılması çox vacibdir. “Bakı Prosesi” mədəniyyətlərəarası dialoqu gündəliyin ən əsas mövzusu kimi təqdim edərək beynəlxalq ictimaiyyəti də bu təşəbbüsə qoşulmağa dəvət edir. Müxtəlif irqələr, mədəniyyətlər, dinlərə malik insanların bir araya gəlmələri, müzakirələr aparmaları, öz düşüncələrini çatdırmaları xalqlar, dövlətlər arasında etimad böhranının aradan qaldırılmasına xidmət edəcək.

UNESCO-nun sabiq baş direktoru **İrina Bokova** “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı keçirilən sessiyanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, bu istiqamətdə birgə işlərin davamlı olmasının vacibliyini vurğulayıb: “Çünki biz birgə xalqlarımızın, cəmiyyətlərimizin gələcəyini müəyyənləşdiririk. Mədəniyyətlərəarası dialoq üçün siyasi gündəliyin olması çox mühümdür. Burada mən şahid olaram ki, Bakı forumları mövcud problemlərin müasir həll yollarının tapılmasına mühüm töhfələr verir. Birgə müzakirələr müxtəlif icmaların formalaşmasında mühüm rol malikdir”.

Bəzi cəmiyyətlərdə teçridolunmanın müşahidə edildiyini vurğulayan İrina Bokova qeyd edib ki, yanlış mədəniyyətlərəarası dialoqa diqqət yetirməklə məni çağırışlara qarşı mübarizə aparmaq mümkündür. “Çox sevinirəm ki, artıq bu istiqamətdə aparılan işlər, mədəniyyətlərəarası dialoqa beynəlxalq ictimaiyyət də mühüm töhfələr verir və dəstək göstərir. Bu baxımdan “Bakı Prosesi” müxtəlif təşkilatların, ölkələrin nümayəndələrinin bir araya gətirir, müzakirələrə imkan yaradır. “Bakı Prosesi” həm də mədəniyyətlərəarası dialoqa bağlı işlərin hansı istiqamətdə aparılmasını dair praktiki vəzifələrin müəyyənləşdirilməsində mühüm rol oynayır. Lakin heçsəz edirik ki, bu işləri daha da genişləndirməliyə, müxtəlif xalqların mədəniyyətlərinin təbliğinə geniş yer ayırmalıyıq. Hesab edirik ki, münaqişələrin qarşısını bu yolla almaq mümkündür”, - deyə İ.Bokova vurğulayıb.

Forumun yüksək səviyyədə təşkilatçılığına görə minnətdarlığını bildiren UNESCO-nun baş direktorunun müavini **Çu Sin** qeyd edib ki, Azərbaycan dünyada mədəniyyətlər arasında dialoqa mühüm töhfələr verən ölkə kimi tanınır, “Bakı Prosesi”nin inkişafı üçün mühüm

şəbbüs dünyada sülhə, əmin-amanlığa, dostluğa, qarşılıqlı əməkdaşlığa önəm verdiyini nümayiş etdirdi.

Azərbaycanın uzun əsrlərdir formalaşmış zəngin mədəniyyətə sahib olduğunu söyləyən İSESCO-nun baş direktoru qeyd edib ki, bu ölkə mədəniyyətlərinin, sivilizasiyalarının, dinlərinin birlişdiyi bir məkandır. Ona görə də zəngin irsə malik Azərbaycan mədəniyyətlərəarası dialoqun təşviqində çox önəmli rol oynayır. Azərbaycan bu istiqamətdə mühüm tədbirlər keçirib. Humanitar forumlar, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və digər tədbirlər Azərbaycan rəhbərliyinin bu məsələyə verdiyi önəmni təzahürüdü.

Əbdüləziz bin Osman el-Tuveycri qeyd edib ki, dünyada aqıq, səfəlat, münafiş və bu kimi digər bəlalardan qorunmaq lazımdır. Belə bir dövrdə bu cür addımların atılması çox vacibdir. “Bakı Prosesi” mədəniyyətlərəarası dialoqu gündəliyin ən əsas mövzusu kimi təqdim edərək beynəlxalq ictimaiyyəti də bu təşəbbüsə qoşulmağa dəvət edir. Müxtəlif irqələr, mədəniyyətlər, dinlərə malik insanların bir araya gəlmələri, müzakirələr aparmaları, öz düşüncələrini çatdırmaları xalqlar, dövlətlər arasında etimad böhranının aradan qaldırılmasına xidmət edəcək.

UNESCO-nun sabiq baş direktoru **İrina Bokova** “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı keçirilən sessiyanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, bu istiqamətdə birgə işlərin davamlı olmasının vacibliyini vurğulayıb: “Çünki biz birgə xalqlarımızın, cəmiyyətlərimizin gələcəyini müəyyənləşdiririk. Mədəniyyətlərəarası dialoq üçün siyasi gündəliyin olması çox mühümdür. Burada mən şahid olaram ki, Bakı forumları mövcud problemlərin müasir həll yollarının tapılmasına mühüm töhfələr verir. Birgə müzakirələr müxtəlif icmaların formalaşmasında mühüm rol malikdir”.

Bəzi cəmiyyətlərdə teçridolunmanın müşahidə edildiyini vurğulayan İrina Bokova qeyd edib ki, yanlış mədəniyyətlərəarası dialoqa diqqət yetirməklə məni çağırışlara qarşı mübarizə aparmaq mümkündür. “Çox sevinirəm ki, artıq bu istiqamətdə aparılan işlər, mədəniyyətlərəarası dialoqa beynəlxalq ictimaiyyət də mühüm töhfələr verir və dəstək göstərir. Bu baxımdan “Bakı Prosesi” müxtəlif təşkilatların, ölkələrin nümayəndələrinin bir araya gətirir, müzakirələrə imkan yaradır. “Bakı Prosesi” həm də mədəniyyətlərəarası dialoqa bağlı işlərin hansı istiqamətdə aparılmasını dair praktiki vəzifələrin müəyyənləşdirilməsində mühüm rol oynayır. Lakin heçsəz edirik ki, bu işləri daha da genişləndirməliyə, müxtəlif xalqların mədəniyyətlərinin təbliğinə geniş yer ayırmalıyıq. Hesab edirik ki, münaqişələrin qarşısını bu yolla almaq mümkündür”, - deyə İ.Bokova vurğulayıb.

Forumun yüksək səviyyədə təşkilatçılığına görə minnətdarlığını bildiren UNESCO-nun baş direktorunun müavini **Çu Sin** qeyd edib ki, Azərbaycan dünyada mədəniyyətlər arasında dialoqa mühüm töhfələr verən ölkə kimi tanınır, “Bakı Prosesi”nin inkişafı üçün mühüm

şəbbüs dünyada sülhə, əmin-amanlığa, dostluğa, qarşılıqlı əməkdaşlığa önəm verdiyini nümayiş etdirdi.

Azərbaycanın uzun əsrlərdir formalaşmış zəngin mədəniyyətə sahib olduğunu söyləyən İSESCO-nun baş direktoru qeyd edib ki, bu ölkə mədəniyyətlərinin, sivilizasiyalarının, dinlərinin birlişdiyi bir məkandır. Ona görə də zəngin irsə malik Azərbaycan mədəniyyətlərəarası dialoqun təşviqində çox önəmli rol oynayır. Azərbaycan bu istiqamətdə mühüm tədbirlər keçirib. Humanitar forumlar, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və digər tədbirlər Azərbaycan rəhbərliyinin bu məsələyə verdiyi önəmni təzahürüdü.

UNESCO-nun sabiq baş direktoru **İrina Bokova** “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı keçirilən sessiyanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, bu istiqamətdə birgə işlərin davamlı olmasının vacibliyini vurğulayıb: “Çünki biz birgə xalqlarımızın, cəmiyyətlərimizin gələcəyini müəyyənləşdiririk. Mədəniyyətlərəarası dialoq üçün siyasi gündəliyin olması çox mühümdür. Burada mən şahid olaram ki, Bakı forumları mövcud problemlərin müasir həll yollarının tapılmasına mühüm töhfələr verir. Birgə müzakirələr müxtəlif icmaların formalaşmasında mühüm rol malikdir”.

Bəzi cəmiyyətlərdə teçridolunmanın müşahidə edildiyini vurğulayan İrina Bokova qeyd edib ki, yanlış mədəniyyətlərəarası dialoqa diqqət yetirməklə məni çağırışlara qarşı mübarizə aparmaq mümkündür. “Çox sevinirəm ki, artıq bu istiqamətdə aparılan işlər, mədəniyyətlərəarası dialoqa beynəlxalq ictimaiyyət də mühüm töhfələr verir

“Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri beynəlxalq konqresdə iştirak edib

23-24 oktyabr 2018-ci il tarixlərində İsveçrən Bern şəhərində İsveçrən Kənd Təsərrüfatı üzrə Federal Agentliyinin və “Rayfazzen” Bankın təşkilatçılığı ilə Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiyanın konqresi keçirilmişdir.



birlişdirən beynəlxalq qurumdur.

Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiyanın keçirdiyi beynəlxalq konqresin əsas məqsədi kənd təsərrüfatının kreditləşdirilməsi üzrə maliyyə institutlarının və təşkilatların beynəlxalq səviyyədə təmsil olunması, üzv təşkilatlara bütün dünyada kənd təsərrüfatında baş verən ən son nailiyyət və problemlərin müzakirə olunması

imkanının yaradılması, kənd təsərrüfatı sektorunda maliyyə proseslərinin təkmilləşdirilməsi ilə bağlı təcrübə, informasiya və ideya mübadiləsinə yardımın göstərilməsidir.

Konqres zamanı təşkilatçılar tədbir iştirakçıların İsveçrən Kənd Təsərrüfatı üzrə maliyyə institutlarının və təşkilatların beynəlxalq səviyyədə təmsil olunması, üzv təşkilatlara bütün dünyada kənd təsərrüfatında baş verən ən son nailiyyət və problemlərin müzakirə olunması

xarici qonağın iştirak etdiyi beynəlxalq konqresdə “İnnovasiya və kənd təsərrüfatının inkişaf perspektivləri”, “2008-2018-ci illərdə bank sistemində və maliyyə dünyasında baş verən dəyişikliklər”, “Risklərin idarə edilməsi və kənd təsərrüfatı sığortasının gələcək perspektivləri” mövzusunda çıxışlar dinlənmişdir.

Beynəlxalq konqres çərçivəsində “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayev keçirdiyi görüşlərdə Azərbaycanda qeyri-neft sektoruna, aqrar sahəyə göstərilən dövlət dəstəyi, kənd təsərrüfatının inkişaf perspektivləri və maliyyələşdirilməsi, eyni zamanda, Azərbaycanda mövcud olan münbit investisiya imkanları və digər məsələlər barədə danışıqlar aparılmışdır.

Bununla yanaşı, Məmməd Musayev Avstriyanın “Rayfazzen” Bank qrupunun İdarə Heyətinin sədri Paskal Gantenbeinlə görüşərək gələcək əməkdaşlıq məsələləri barədə müzakirələr aparmışdır.

“Azərbaycan”



Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AzerGold” QSC əməkdaşlığı genişləndiriləcək

25 oktyabr tarixində Çovdar Filiz Emalı Sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AzerGold” QSC arasında anlaşma memorandumu imzalanıb.



Əməkdaşlığı genişləndirmək və yeni parametrlər çərçivəsində optimallaşdırmaq, elmi-texniki inkişafı dəstəkləmək, geoloji-keşfiyyat və dağ-mədən sənayesi sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsinə önəmli töhfə vermək məqsədini əhatə edən memorandumu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar. Memorandum çərçivəsində ölkə ərazisində mövcud filiz yataqlarının tədqiqi, keşfiyyatı, işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, “AzerGold” QSC-nin istifadəsində olan bir sıra faydalı qazıntı yataqlarının geoloji keşfiyyatında birgə fəaliyyət, əlvan metal filizi yataqları üzrə məlumatların rəqəmsallaşdırılması və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Memorandum imzalandıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri 24 saat fəaliyyət göstərən Çovdar Filiz Emalı Sahəsinin işi ilə tanış olub, aparılan metallurji testlər, laborator analizlər, geofiziki və geoloji tədqiqatlar, çöl sınaqları və buruq-qazma işləri haqqında ətraflı məlumat əldə ediblər. Əraziyə baxış zamanı “AzerGold” QSC-nin ekoloji siyasətinə uyğun həyata keçirilən tədbirlər haqqında da söhbət

açılıb. “AzerGold” QSC tərəfindən bildirilib ki, monitorinq proqramı çərçivəsində həsilat və mədən sahələrində ekoloji tədbirlər həyata keçirilir, istehsalat prosesi nəticəsində formalaşan bütün növ tullantılar qanuna müvafiq şəkildə idarə olunur, istehsalat sahəsi və ətraf ərazilərdə mütəmadi olaraq yaşllaşdırma və imecilik tədbirləri keçirilir. Həmçinin ətraf qəsəbələrdə həyata keçirilən sosial layihələr və əhaliyə dəstək kampaniyaları haqqında da qonaqlara ətraflı məlumat verilib.

“AzerGold” QSC Çovdar Filiz Emalı Sahəsində həsilatı 2016-cı ildə başlaayıb. Bu gündənk aparılan həsilat işləri nəticəsində 93 min unsiya qızıl və 142 min unsiya gümüşün ixracından ölkə iqtisadiyyatı təqribən 205 milyon manat gəlir əldə edib.

“Azərbaycan”

Azərbaycan Gənclərinin VIII Forumu qarşısında

İsmayılıda gənclərin zona toplantısı keçirildi



İsmayılıdakı Mədəniyyət Mərkəzində Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində Şirvan zonası gənclərinin toplantısı keçirilib. Tədbirdə Qobustan, Şamaxı, Ağsu, Ucar, Zardab, Ağdaş, Göyçay və İsmayılı rayonlarının nümayəndələri iştirak edib.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədalari ilə açılıb.

Aparıcı qeyd edib ki, ümummilli lider Heydər Əliyev ölkənin bütün problemlərini həllində, yeni layihələrin həyata keçirilməsində, sosial iqtisadi inkişafın sürətləndirilməsində, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafında, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsində gəncləri həmişə aparıcı

bəli ziyalı kimi fikirlərini iştirakçılara bölüşdü, onlara məsləhətlərini verdi, cümhuriyyətin tarixindən, onun sübutu və səbəblərindən, dövlət müstəqilliyinin bərpasından ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı.

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilkiniyindən, “Cümhuriyyət ili” çərçivəsində Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi tədbirlərdən, bu tədbirlərin hərbi vətənpərvərlik tərbiyəsinin yaxşılaşdırılmasına, yeni düşüncə və intellektual səviyyənin formalaşmasına, gənclərin əmək, təhsil və öyrənmək fəallığına xidmət etdiyindən, onların ölkəni təmsil etmək bacarığından danışdı.

Çıxışlardan sonra Azərbaycan Gənclər Forumunun, İqtisadiyyat, Kənd Təsərrüfatı, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri ekspert qismində çıxış etdilər. Nazir müavini Fərhad Hacıyev başda olmaqla ekspertlər iştirakçıların çoxsaylı suallarını cavablandırdı.

Sonda Azərbaycan Gənclərinin VIII Forumuna 9 rayondan 75 nümayəndə seçildi.

Əli SƏLİMOV,
“Azərbaycan”

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” mədəniyyət ili çərçivəsində seminar keçirilib

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” mədəniyyət ili çərçivəsində “Ekstremizm və islamofobiya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti” üzrə seminar M.F.Axundzadə adına Milli Kitabxanada təşkil olunub.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdülməzid bin Osman əl-Tuveycinin iştirakçılara ünvanladığı məktub oxunub.

Paneldə Azərbaycan Respublikasının Prezidenti ya-

nda Bilik Fondunun aparat rəhbəri, professor İsmayil Vəliyev “Yeni insanın formalaşmasında dini ekstremizmlə mübarizənin rolu: hüquqi və fəlsəfi aspektləri” mövzusunda məruzə ilə çıxış edib. Ekstremizmə qarşı mübarizə-

də dövlət siyasətinin mühüm istiqamətlərindən söz açan natiq cəmiyyətin gələcək inkişafı naminə beynəlxalq standartlara cavab verən yeni düşüncə tərzinin formalaşmasının vacib elementləri barədə fikirlər səsləndirib.

Seminarla Milli Məclisin deputatı, tarix elmləri doktoru Pərvin Karımlı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubliyev və digər tanınmış elm adamları çıxış ediblər.

“Azərbaycan”



Hərəkətli təlimlə maraqlı tədris

“Sağlam təhsil” siniflərində şagird məsələləri həm oturmaq, həm də ayaq üstə çalışmaq imkanı verir

Sağlamlıq şəxsiyyətinin hərtərəfli formalaşmasının təməlini təşkil edir. Məktəblilərin sağlamlığının qorunması da çox vacib prosesdir. Onların sağlıq durumunun yaxşılaşdırılması yalnız təhsil mühitinin deyil, bütövlükdə cəmiyyətin sağlamlaşdırılması üçün seçilən ən perspektivli formadır.

Bakının 15 məktəbində 21 “Sağlam təhsil” məktəbə hazırlıq qrupu var

2013-2014-cü tədris ilində 2500 məktəbli ilkin tibbi monitorinqlərə cəlb edildi. Məlum oldu ki, ibtidai siniflərdə şagirdlərin 29 faizinin, məktəbi bitirənlərin 45 faizinin görmə problemləri olduğunu, yuxarı sinif şagirdlərinin 41 faizinin məktəbi qamət problemləri ilə başa vurduğunu göstərdi. Əldə olunan nəticələrə əsasən, 2014-2015-ci tədris ilindən etibarən ölkəmizdə “Sağlam Təhsil-Sağlam Məktəp” layihəsi həyata keçirilməyə başlandı.

Bu tədris ilində layihə məktəbə hazırlıq mərhələsində də fəaliyyətə başlayıb. Hazırda Bakı şəhəri üzrə 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbə hazırlıq qrupu təşkil edilib. Bakı şəhəri 26 saylı tam orta məktəbdə bu siyahıdadır.

Təhsil Nazirliyi tərəfindən təşkil olunan mediaturun məqsədi də adi çəkilən məktəbdə yeni yaradılmış “Sağlam təhsil” məktəbə hazırlıq qrupları ilə tanışlıq idi.

Orta məktəbdə yeni layihə

Məktəbə daxil olarkən bizi ilk qarşılayan məktəbin pedaqoji heyəti oldu. Məktəbin direktor əvəzi Yaqut Məmmədova bildirdi ki, hazırda mək-

təbdə ibtidai sinif təhsil pilləsi üzrə 11 “Sağlam təhsil” sinifləri fəaliyyət göstərir.

Məktəbdə layihə üzrə həyata keçirilən tədbirlərdən danışan Y.Məmmədova dedi ki, layihənin tətbiqi olunduğu I-IV siniflərdə 228, 9 məktəbdə hazırlıq qruplarında ümumilikdə 178 şagird təhsil alır. Onların 72-si bu ildən yaradılmış “Sağlam təhsil” qruplarındadır. Məktəbdə hazırlıq qruplarının 7-də Azərbaycan dilində, 2-də isə rus dilində tədris aparılır. “Sağlam təhsil - sağlam millət” layihəsi isə ancaq Azərbaycan bölməsində tətbiq olunub.

Layihənin məktəbə hazırlıq qruplarının tətbiqində əsas məqsəd beş yaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların fiziki inkişafı, təlim və təhsil prosesinin təşkilidir. Sağlam təhsil elementlərinin məktəbdə hazırlıq dövründən başlayaraq tətbiqi uşaqlarda məktəbə müsbət emosional münasibətin möhkəmləndirilməsinə və inkişafına kömək göstərəcək, məktəb təliminə hazırlıqla bağlı psixoloji dayanıqlığı artıracaq.

Bu siniflərdə fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik birmənalı gözənilir. Uşaqlarda riyazi və məntiqi təfəkkür yüksək səviyyədə inkişaf edir, estetik sənət bacarığı formalaşır. Ətraf ələmlə tanış olurlar.

39 məktəb üzrə 182 “Sağlam təhsil” sinfi təşkil edilib

“Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində ümumilikdə 39 məktəbdə 182 “Sağlam təhsil” sinfi təşkil edilib.

“Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird məsələləri həm oturmaq, həm də ayaq üstə çalışmaq imkanı verir. “Sağlam təhsil” siniflərində aparılan tibbi monitorinq tətbiq edilən texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkar çıxarıb. Eyni zamanda, bələ siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inki-

şaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib.

Həm ciddi dərs ortamı, həm də oyun zalı...

“Sağlam təhsil” məktəbə hazırlıq qruplarında tədris prosesi ilə tanış olduq. Qarşılaşdığımız mühit çox maraqlı idi. Bir-birinə qaynayıb-qarışan balacaqlar, rəngli kağızlardan hazırlanmış atributlar, musiqi alətləri, fərqli formalarda kəsilmiş və asılqandan asılan hərfələr, süni meyvələr və təbii ki, bu balacaların nəzi ilə oynayan, dərsi maraqlı etmək üçün əlindən gələni edən müəllim...

Gənisləşən işıqlı, müasir avadanlıqla təchiz edilmiş sinif otaqlarında uşaqların maraqlı dərslər izləməsi üçün hər cür şərait yaradılıb. Müəllim uşaqlara “Ə” hərfini öyrədir. Uşaqlar “ə” hərfini olan hansısa bir əşyanı göstərirlər. Bir sözle, hər şey çox maraqlıdır.

“Sağlam təhsil” siniflərində uşaqların adaptasiya dövrü asan olur

Sevinc Həşimova artıq 27 ildir ki, ibtidai sinif müəllimi işləyir. “Sağlam təhsil” siniflərində isə 4-cü ildir dərs deyir. “Sağlam təhsil” siniflərinin təhsil sisteminin keyfiyyəti olmasa ilə yanaşı, uşaqların fiziki, gigiyenik cəhətdən sağlam ruhda böyüməsinə əhəmiyyətli olduğunu deyən müəllim layihəyə qoşulmadan əvvəl təhsil dövrü asan olur. Təlimi müvəffəqiyyətlə başa vurub sertifikat aldıqdan sonra bu sinifdə işləməsi üçün icazə verilib.

Müəllimin fikrincə, uşaqların dərsə tez verdiyi məqsəd dərs prosesinin qurulmasından asılıdır. “Sağlam təhsil” siniflərində uşaqların adaptasiya dövrü asan olur. Çünki hərəkətli dərslər.

Bura çox maraqlıdır, dərsə “qaça-qaça” gəlirəm

Yaxınlaşdığım 5 yaşlı Əli bacısı Mələklə eyni partada oturur. Əlinin

adını soruşan kimi Mələk kənardan “biz əkizik” deyir. Dediklərinə görə, evdə dərsləri birgə hazırlayırlar. Mələyin dediyi ilə razılaşsaq, o, dərslərini qardaşından da yaxşı bilir.

Sinifdən çıxıb daha sonra qonşu otağa daxil oluruq. Burada isə uşaqlar meyvələrə öyrənirlər. 5 yaşlı Atilla almadır. Evdə dərslərini hazırlamaqda anası ona kömək edir. Aktiv uşağa bənzəyir. Ortalıqda ele hər ora-bura gedir. Deyir ki, dərsə “qaça-qaça” gəlir.

Müəllim İlhamə Səferova da artıq 4 ildir ki “Sağlam təhsil” sinifində çalışır. Ənənəvi və bu tip siniflər arasında çox böyük fərq olduğunu deyir: “Əvvəl ənənəvi siniflərdə dərs demişəm. Uşaqların fiziki, intellektual inkişafında “Sağlam təhsil” sinifləri daha irəlilədir. Dərs prosesləri çox aktiv keçir. Hərəkətli onların düşünməsinə, məntiqinə çox gözəl təsir edir. Skoloz, sümük problemlərini aradan qaldırılmasında çox faydalı rol oynayıb. Valideynlər də uşaqları bu siniflərdə oxusun deyə, çox müraçib edirlər”.

Siniflərdə tədris hərəkətli təlim əsasında keçirilir

“Sağlam təhsil - sağlam millət” layihəsi barədə məlumat verən Azərbaycan Tibb Universitetinin kafedra müdiri, layihənin tibbi-gigiyenik blokunun rəhbəri Şəhla Balayeva “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirildiyini qeyd etdi.

Onun sözlərinə görə, həmin siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən olub. “Sağlam təhsil” mühtii uşaqların məktəbə daha asan adaptasiya olunmasına, onlarda psixoloji gərginliyin yaranmamasına kömək edir. Bu ildən yaradılmış məktəbə hazırlıq siniflərində də daim monitorinq aparılacaq.

Məktəbin psixoloqu Banu Məmmədova da “Sağlam təhsil” siniflərini yüksək qiymətləndirir. O, siniflərin tərtibatı, əyani vəsaitlərdən istifadənin uşaqların məktəbə bəyənərək gəlməsinə kömək etdiyini vurğuladı.

Mediaturun sonunda bələ qonaq-tə gəldik ki, təhsil alanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə yönəlməli bütün bu addımlar çox yüksək qiymətləndirilməlidir. “Sağlam təhsil” siniflərində 4 il ərzində şagirdlərə aşılana sağlamlıq vərdişlər öyrənmə prosesinə olan marağın davamlılığını da təmin edir. Onu da deyək ki, “Sağlam təhsil - sağlam millət” layihəsinin əsas məqsədi təhsil alanların təlim nailiyyətlərini yüksəltməkdir. Yaxşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaqdan, onların sağlamlığını qorumaqdan ibarətdir. İndiyədək layihə 3500-ə qədər məktəbli-ni əhatə edib.

Fərizə ƏHMƏDOVA,
“Azərbaycan”

Azərbaycan sosial infrastruktur cəhətdən inkişaf etmiş ölkələrdən geri qalmır

Əvvəli 1-ci sah.

Mənə verilən məlumata görə, bu il 101 min hektar torpağa suyun verilməsi təmin edilib. Bunun 53 min hektarı Araz çayının yeni qolunun çəkilişi nəticəsində mümkün olacaq.”

Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasət sayəsində son illər ölkəmizdə mühüm işlər görülüb. Bu illər ərzində 4 min kilometrə yaxın yeni suvarma kanalları, 2700 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri çəkilib. Həmin dövrdə Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının istifadəyə verilməsi nəticəsində 390 min hektar ərazinin su təchizatı, eləcə də 261 min hektar sahənin meliorasiya vəziyyəti yaxşılaşıb, 150 min hektara yaxın su dəyməyən torpaqlar əkin dövrünə daxil edilib.

Bu gün ölkəmizdə elektrik enerjisi ilə bağlı həyata keçirilən infrastruktur layihələri də uğurla icra olunur. Təkcə son illər minlərlə kilometr elektrik xətləri təmir edilib, yenidən qurulub və ya yeniləri çəkilib, əlavə transformatorlar quraşdırılıb, yarımstansiyalar tikilib. Bunun sayəsində elektrik verilişində əvvəl mövcud olan problemlər əsasən aradan qaldırılıb.

Lakin bu sahədə hələ görüləməli işlər də var və onların həlli üçün təcili tədbirlər görülməlidir. Həmin sırada cari ildən sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulan “Şimal-2” elektrik stansiyasını göstərmək olar. Bu stansiyanın istismara verilməsi ölkəmizə əlavə 400 meqavatt enerji istehsal etməyə imkan yaradacaq. Həmçinin cari və gələcək illər ərzində elektrik enerjisi təsərrüfatına əlavə vəsait ayrılacaq. Məqsəd həm enerjinin generasiya gücünü artırmaq, həm də ötürülmə xətli, yarımstansiyaları tam dayanıqlı vəziyyətə gətirməkdir. Çünki illər öncə tikilmiş stansiyalar bu gün tam gücü ilə işləmədiklərinə onların gücünü artırmaq üçün yenidən qurulmasına, müasir avadanlıqlarla təchiz edilməsinə ehtiyac var. Bu işlər başa çatdıqdan sonra ölkəmizin enerji təminatı və ixrac imkanları xeyli artacaq.

Yol abadlığı və rahatlıqla yanaşı, həm də iqtisadi və sosial mahiyyət daşıyır. Təsədüfi deyil

Rüstəm KAMAL,
“Azərbaycan”



Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 sayılı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 2018-ci il üçün "Avadanlıqların texniki baxışı" ilə əlaqədar açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir:
LOT-1. Avadanlıqların texniki baxışı.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəqat zərfdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt ş. Sülh küçəsi, 3 (əlaqələndirici şəxs: R.Verdiev, telefon 050-312-86-66) ünvanından əldə edə bilərlər.

Hesab: **AZ 81CTRE000000000002166613**
VÖEN: **2903690411**
Təşkilat: **Dövlət Xəzinədarlıq Agentliyi**
Kod: **210005**
VÖEN: **1401555071**
Müxbir hesab: **41NABZ0136010000000003944**
SWIFT BIK: **CTREAZ22**
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərini 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından və DSMF-dən arayış;
- iddiaçının son 1 ildəki fəaliyyəti haqqında vergi orqanlarından təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son 1 ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Görülən işlər təqdim olunmuş qrafikə əsasən yerinə yetirilməlidir. Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilde tərtib olunmuş tender təklifləri Azərbaycan dilində tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri tender təklifi və bank zəmanəti istisna olmaqla 18.11.2018-ci il saat 15:00-dək, tender təklifi və bank zəmanətini isə 26.11.2018-ci il saat 15:00-dək möhürlənmiş ikitəqat zərfdə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 27.11.2018-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Rayonlarda pambığın yığılması və daşınması üçün kifayət qədər texnika var

Pambıq ekilməsi rayonlarda məhsulun yığılması və daşınması üçün kifayət qədər pambıqyığın kombayn, traktor və qoşqular var. Texnikaların eksperimental "Aqrolinq" ASC tərəfindən gətirilib. Bu barədə AZƏRTAC-a "Aqrolinq" ASC-dən bildiriblər.

Qeyd olunub ki, pambığın yığılması dünyanın ən müasir texnikaları arasında olan "John Deer" şirkəti tərəfindən istehsal edilən 403 kombayn vasitəsilə həyata keçirilir. Bu kombaynların üstün cəhəti odur ki, tarlalarda qozaların 70-75 faizi açıldığı halda pambığı bir dəfə

ye yığa bilər. Artıq pambıq tarlalarının üçdəiki hissəsində məhsul yığılması aparılıb. Həmçinin bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycanda bir neçə pambıq emalı zavodu inşa olunur. Məqsəd yığılmış pambığı tez bir zamanda emal edib, dəyər

zəncirində 5-6 dəfə əlavə mənfəət əldə etməkdir. Pambığın emal zavodlarına daşınması üçün "Aqrolinq" ASC tərəfindən daha məhsuldar texnikalar gətirilərək növbəti ildən istifadəyə veriləcəkdir.

"Azərbaycan"



Beynəlxalq Aləm HADİSƏLƏR, FAKTLAR

İordaniyada məktəblilərin avtobusunu sel apardı



İordaniyada leysan yağışlarının törətdiyi daşınma nəticəsində məktəbliləri aparan avtobusu sel aparmışdır. Faciəli hadisə Ölü dənizin yaxınlığında baş vermişdir. Bu barədə "BBC News" xəbər verir.

37 uşağı və 7 müəllimi daşıyan avtobus turizm rayonuna gedirdi. Hadisə nəticəsində 18 uşaq həlak olmuş, 41 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Onların arasında çimərlikdə istirahət edən ailələr də var.

Hadisə yerində gənşmiş qayalar xilas etmə əməliyyatı keçirilib. Əməliyyatda hərbiçilər və helikopterlər iştirak edirlər.

Yunanistanda və qonşu ölkələrdə zəlzələ baş verdi

Yunanistanın yaxınlığında dənizdə baş vermiş güclü zəlzələ infrastrukturda ziyan vurmuşdur. Bu barədə yerli "Katimerini" qəzeti xəbər verir.

Məlumat görə, Rixter cədvəli ilə 6,6 bal gücündə yeraltı təkanlar İon dənizində qeydə alınmışdır. Episentri Zakin adasının yaxınlığında olan zəlzələdən sonra bir çox afterşok baş vermişdir. Adanın ekşər sakinləri gecəni küçədə keçmişlər.

Adanın inzibati mərkəzi Zakintos şəhərində elektrik xətləri qırılmışdır. Şəhərin meri



Pavlos Kolokosasin qərarına əsasən, adadakı bütün məktəblər bağlanmışdır.

Ölkənin Pirqos şəhərində bir kilsə qismən dağılmışdır. Sahildəki bezi evlərə zərər dəymişdir.

Bundan əlavə, İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu Aralıq dənizi zəlzələləri barədə xəbərdarlıq etmişdir.

Seysmoloqların verdiyi məlumata görə, yeraltı təkanlar İtaliya, Bolqarıstan, Makedoniya, Liviya və Albaniyada da hiss edilmişdir.

Yəməndə iki terror aktında 24 nəfər həlak oldu

Yəmən qərbində yerləşən Hodeydə şəhərində törədilmiş iki terror aktı nəticəsində 24 nəfər həlak olmuş, 16 dinc sakin yaralanmışdır. Bu barədə BMN-in humanitar yardım üzrə əlaqələndiricisi Liz Qrande məlumat vermişdir. Terror aktları şəhərin Beyt el-Fəkih və Xali rayonlarında həyata keçirilmişdir.

Bildirilir ki, iyun ayından beri Hodeydədə döyüşlər nəticəsində 170 nəfər həlak olmuş,



1700 nəfər yaralanmışdır. 570 min dinc sakin ev-eşiyini tərk etmişdir.

Xatırladaq ki, Yəməndə 2014-cü ildən bəri davam edən silahlı münaqişədə bir tərəfdən "Ənsar Allah" şie hərəkatının qiyamçıları və devrilmiş prezident Əli Abdulla Salehin tərəfdarları, digər tərəfdən Prezident Əbd Rəbbö Mənsur Hadiyə sadiq hökumət qoşunları iştirak edirlər.

Kubanda təbii fəlakət qurbanlarının sayı artdı

Kubanda daşqınlar zamanı ölənlərin sayı altı nəfərə çatmışdır. Bu barədə Krasnodar diyarının mülki müdafiə və fəvqəladə hallar naziri Sergey Kapustin məlumat vermişdir. Onun deyəcəsinə görə, dörd cəsd Apşeron rayonunda evlər yoxlanılarkən aşkar edilmişdir.

Orada iki minə yaxın evi su basmışdır. İki meylit Tuapse rayonunda tapılmışdır. Bu barədə yerli administrasiyanın başçısı Anatoli Rusin məlumat vermişdir. Daha bir nəfərin xəsarət aldığı bildirilir.



Diyarda leysan yağışlarından sonra 30-a yaxın yaşayış məntəqəsini su basmış, avtomobil traktorları və demir yolları sıradan çıxmış, qatarların hərəkəti pozulmuş, bir neçə körpü dağılmışdır.

Elektrik enerjisi və qaz təchizatında pozuntular var. 60 min nəfərdən çox adamın yaşadığı Tuapse susuz qalmışdır. Apşeron, Tuapse rayonlarında və Soçidə yaşayış evlərini və həyatıni səhələri su basmışdır. Diyarın ərazisində fəvqəladə vəziyyət rejimi tətbiq olunmuşdur.

Çində uşaq bağçasına hücum

Çinin Çuntsin şəhərində uşaq bağçasının birində qadın mətbəx bıçağı ilə körpələrə hücum etmişdir. Bu barədə CGTN telekanalı xəbər verir.

Məlumat görə, hücum ünan müəssisəsinin əlaqədarları, uşaqlar səhər idmanından qayıdarkən baş vermişdir. Qadın 14 körpəni yaralamışdır. Bundan



sonra onu bağçanın əməkdaşları və mühafizə xidməti tərkisilahlı edib bilməmişlər.

Polis 41 yaşlı cinayətkarı həbs etmişdir. Onun hərəkətinin motivi hələ müəyyən olunmamışdır.

Qeyd edilir ki, qadın saxlanılarkən təşviş içində olmuş, lakin müqavimət göstərməmişdir.

"Bakı Sığorta" ASC-nin səhmdarlarının nəzərinə

26 noyabr 2018-ci il saat 11:00-da "Bakı Sığorta" ASC-nin Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 315C ünvanında yerləşən inzibati binasında cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. İclasın gündəliyi, əlavə məlumat, o cümlədən səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olmaq üçün "Bakı Sığorta" ASC-yə (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 315C ünvanı) həmçinin 969 telefon nömrəsi vasitəsi ilə müraciət edilə bilər.

"Bakı Metropoliteni" QSC rabitə avadanlığı, videomüşahidə kameraları və mal-materialların satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir:
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəqat zərfdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfi küçəsi 20-dən, (Əlaqələndirici şəxs: İlqar Qasimov telefon: 490-00-91) ala bilərlər.

LOT-1. Rabitə avadanlığı, videomüşahidə kameraları və mal-materialların satın alınması
İştirak haqqı - LOT-1 - 100 manat

Hesab: **AZ98AZRT38050019440010268002**
VÖEN: **1402871431**
Bank: **AZƏR-TÜRK BANK ASC (Mərkəz filialı)**
Kodu: **501361**
VÖEN: **9900006111**
MH: **AZ02NABZ0135010000000022944**
S.W.I.F.T.: **AZRTAZ22**
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərini 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 4 dekabr 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəqat zərfdə 12 dekabr 2018-ci il saat 17:00-a qədər, Bakı şəhəri, M.Rəfi küçəsi 20, ünvanına "İcrayyə Nəzarət, karguzarlıq və Təsərrüfat İşləri" şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 13 dekabr 2018-ci il saat 15:30-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul ediblər

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Zakir Qaralov oktyabrın 26-da Ağdaş Rayon Prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Ağdaş, Yevlax, Bərdə, Zərdab və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əla-

qədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 24 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzərdə götürüldü.

Oktyabrın 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib. Bu barədə AZƏRTAC-a komitənin Mətbuat və İctimaiyyətlə Əlaqə İdarəsinin açıqlama verilib.

Qəbulda bölgədə yerləşən - Mingəçevir şəhəri, Şəki, Ögüz və Qəbələ rayonlarının sakinlərinin, eləcə də, bu bölgədə məskunlaşan

məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Paşinyan çıxılmaz vəziyyətdədir

Əvvəlki 1-ci səh.

Onun sözlərinə görə, namizədlik formalı xarakter daşıyır və parlamentin buraxılması prosesi təmin etmək məqsədindədir. Bunun üçün deputatlar hökumət başçısını seçməlidirlər.

Qanunvericiliyə əsasən, Nazirlər Kabinetinin rəhbəri istefa verdikdən sonra qanunverici orqan iki iclasında yeni baş naziri seçə bilməzsə, parlament buraxıla bilər. Amma bu xüsusda qanunverici orqanda edilən və Paşinyanın maraqlarına uyğun gələn aktlar hələ hüquqi qüvvədə deyildir. Çünki Ermənistan prezidenti Armen Sarkisyan Milli Məclisin rəqlamentinə düzəlişlərə bağlı parlamentin qəbul etdiyi qanunu imzalamaqdan imtina edib.

Ermənistan prezidentinin rəsmi saytında yerləşdirilən bəyanatda bununla əlaqədar qeyd olunur ki, cəmiyyətin ekşər hissəsini narazılığın səbəbindən Sarkisyan prezident aparatına bu məsələ ilə bağlı beynəlxalq təcrübəni daha yaxşı incələməyi, adı çəkilən qanunda konstitusion problemlərin olub-olmadığını analiz etməyi, təklif edilən dəyişikliklərin konkret problemlərin həllinə gətirib-gətirməyəcəyini və

onun təsirinə mümkün nəticələrini araşdırmağı tapşırıb.

Tədqiqatın nəticələri müvafiq qanunda konstitusion problemləri üzə çıxarıb. Bütün bunları nəzərə alaraq və qanunun alliyli prinsipinə söykənərək Ermənistan prezidenti Konstitusiyaya Məhkəməsinə təqdim edilən qanunun ölkə konstitusiyasının tələblərinə uyğunluğunu məsələsinə həll etməyi tapşırıb.

Dövlət idarəçiliyində sərəştəsizlik

Bir daha xatırladaq ki, Nikol Paşinyan parlamentin buraxılması yolu ilə dekabrda növbədənkənar seçkilərin keçirilməsi məqsədilə 16 oktyabrda istefa verib. 2 oktyabrda isə Ermənistan parlament "Milli Məclisin rəqlamenti haqqında" qanuna düzəliş edilməsi barədə qanun layihəsini qəbul edib. Sözügedən qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olarsa, səsvərmə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur.

Bütün bunlar hazırda Ermənistanda kifayət qədər gərgin bir vəziyyət yaradır

və belə görünür ki, ölkədə daxili qarşıdurmalar səngiməyəcek. Eyni zamanda, proseslər həm də onu göstərir ki, "məxməri inqilab" yolu ilə hakimiyyətə gəlməmiş Paşinyan gətirdikə nüfuzunu itirir.

Bu fonda Paşinyanın mümkün qədar tez parlament seçkisi keçirmək arzusunu nə ilə bağlı olduğu aydındır. Hüquq müdafiəçisi Vardan Harutyunyanın sözlərinə görə, Paşinyan baş nazir olduğu 5 ay müddətində dövlət idarəçiliyində xeyli sərəştəsiz olduğunu göstərib. O, ilk növbədə, prokurorluğa və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqla siyasi dastaq adlandırılan bir çoxları tələsik azad edib və indi bu qruplaşmadan "qolçomaq" kimi istifadə etməyə çalışır: "Mart terroru ilə bağlı qaldırılan cinayət işi qeyri-adi şəkildə aparılır. Məqsəd əlbəttə ki, şü göstərmək idi. Üstəlik, Paşinyan xalq tərəfindən rədd edilən hakimiyyətin kadrları ilə yeni Ermənistan yaratmağa cəhd göstərib. Bütün bunlar inqilab etmiş cəmiyyətə yönəlməli və təhəribədir."

Bələ vəziyyətdə erməni cəmiyyətini daha böyük problemlərin gözləməsi birmənalıdır.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Atəşkəs rejimi 30 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Müdafiə

Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ağdam rayonunun işğal altında olan Cəvahirli, Seyidli, Mərzili, Füzuli rayonu-

nun Aşağı Veysəlli, Qobu Diləğarda, Qərvənd, Aşağı Seyidhəmədi, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və

Xocavənd rayonları ərazisindəki ədsız yüksəkliklərdə yerləşən mövqələrdən də ordumuzun mövqələri atəşkəs tutulub.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və İcrayyə Komitəsi Elektrotexnika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rafiq İldarova atası

ƏLİ BAĞIR İLDAROVUN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin kollektiv Azərbaycan Texniki Universiteti Metallurgiya fakültəsinin dekani Aqil Babayeva qardaşı

ALIM BABAYEVİN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

DİN-in Maliyyə Plan İdarəsinin rəisi Səxavəddin Abullayev Hərbi qurumların və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin müdir müavini Muqədd İsmayilova anası

FƏQUMƏ XANIMIN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin kollektiv professor Rauf Ağayeva yaxın qohumu

EMİLYA XANIM QƏHRƏMANOVANIN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az az_reklam@azeronline.com azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar
Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, Reklam şöbəsi - 539-49-20, 538-31-11, Kompüter mərkəzi - 538-20-87, Fotolüstrasiya şöbəsi - 538-84-73, Məhasibat - 539-59-33, Fəks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sүйümlənlərlə barabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir
Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 8408 Sifariş 3125